



“SƏS” qəzeti mənim üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 202 (5433) 4 noyabr 2017-ci il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb

Telekanalın müxbiri Azərbaycan və Türkiyə prezidentlərindən, Gürcüstanın Baş nazirindən müsahibə alıb



Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilib

→ 5

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib. AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib. Bundan başqa, Azərbaycanın digər müvafiq güc qurumlarının - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin, Dövlət Neft Şirkətinin və BP şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı da cəlb edilib.

Möhtəşəm 25 il



8

Azərbaycan-İran-Rusiya üçbucağı: regional təhlükəsizliyin və inkişaf platforması



4

YAP Xızı rayon təşkilatının VIII konfransı keçirilib



6

Informasiya liderliyini qoruyub saxlayan Azərbaycan radiosu



12

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artır



7

Rafiq Hüseynovun xatirəsi qəlblərdə yaşayacaq



5

4

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib



13

Siyasiləşmiş QHT-lərin grant maxinasiyası



16

Mövsümün ilk El Klassikosunun vaxtı müəyyənləşib



4 noyabr 2017-ci il

“Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb

Telekanalın müxbiri Azərbaycan və Türkiyə prezidentlərindən, Gürcüstanın Baş nazirindən müsahibə alıb



Noyabrın 2-də “Yevronyus” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb. AZƏRTAC reportajın mətnini və müsahibəni təqdim edir.

“Yevronyus”un müxbiri: Azərbaycan, Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini yekunlaşdırdılar. Onun tənələri açılışı oktyabrın 30-da baş tutdu. 846 kilometr nəqliyyat yolları. Bu, qədim İpək Yolunun ən uzun sahəsidir. Yolun tikintisi praktiki olaraq 4 milyard dollara başa gəldi. Proqnozlara əsasən, 2034-cü ilədək bu relslərlə ildə 17 milyon tonadək yük daşınacaq.

Azərbaycan Prezidenti İlham Əliyev: Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Şübhəsiz ki, sənişin daşınmasının strateji və sosial-iqtisadi mənası var.

“Yevronyus”un müxbiri: Sənişin qatarları ildə 3 milyonadək insanı daşıya bilər. Onlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2018-ci ildə hərəkətə başlayacaq. Perspektivdə turizmin güclü inkişafı gözlənilir. Bundan başqa, Avropa və Asiya daha yaxın olacaq və qarşılıqlı fəaliyyət üçün daha çox imkanlar yaranacaq.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili: Layihə təkə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarında iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar.

“Yevronyus”un müxbiri: Tarixi an - ilk yük qatarı Bakının Ələt limanını tərk edərək artıq Türkiyəyə yol alır. Bu vaqonlarda 3200 ton taxıl var. İndi digər müştərilərlə danışıqlar gedir. Bir çoxlarını sürət cəlb edir. Əgər əvvəllər Çindən Avropaya bezi yüklər bir aydan çox müddətə çatırdısa, indi söhbət yalnız iki həftədən gedir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov: Taxıl var, Rusiya metalı var, Rusiya taxta-şalbanı var, Çin yükləri var... Biz hesabladıq, 5 milyon tona yaxın yük var. O, artıq gəlib çatır.

“Yevronyus”un müxbiri: Artıq digər ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Pakistan, Çin və Hindistan “Bakı-Tbilisi-Qars” layihəsində iştirak etmək istəklərini bildiriblər.

X X X

“Yevronyus” telekanalının müxbiri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.

-Azərbaycan bu layihənin gerçəkləşməsi üçün həlledici rollardan birini oynayıb. İndi bizim müşahidə etdiklərimizin, bu dəmir yolunun işə salınmasının strateji əhəmiyyəti nədən ibarətdir?

dir?

Prezident İlham Əliyev: Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız - Baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yeni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək.

-Bəs strateji vəzifələr nədən ibarətdir? Siz ondan nə gözləyirsiniz?

Prezident İlham Əliyev: Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.

-Sonuncu sual. Qlobal mənada sizin ölkələrin əməkdaşlığını gücləndirməkdən başqa, iqtisadi cəhətdən bu yol sayəsində dünyada hansı dəyişikliklər baş verə bilər?

Prezident İlham Əliyev: Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol

boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik.

-Sualım Prezident Ərdoğanadır. Bu gün bizim burada müşahidə etdiklərimizin - dəmir yolunun işə salınmasının Türkiyə üçün hansı əhəmiyyəti var?

Prezident Rəcəb Tayyib Ərdoğan: Hər şeydən əvvəl Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi. Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yeni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar.

-Bu layihədə Türkiyənin strateji və iqtisadi gözləntiləri nədən ibarətdir?

Prezident Rəcəb Tayyib Ərdoğan: Əvvəla, bu yolun strateji baxımdan istər yük, istərsə də sənişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var. Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşınmaların maliyyə xərcləri xeyli azdır. Sənişin daşınmasında da qəza riski demək olar ki, yox dərəcəsindədir. Sonra “Yevronyus”un müxbiri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşviliyə sual verib.

-Prinsipcə, artıq verdiyim eyni suallardır. Gürcüstan üçün bu strateji layihədə iştirakın əhəmiyyəti nədən ibarətdir?

Baş nazir Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars layihəsi həqiqətən strateji layihədir. Çünki o, strateji tərəfdaş olan üç ölkəni - Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarında iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın - Qazaxıstanın, Özbəkistanın Baş nazirlərinin, Türkmənistanın və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir. Çünki “Bir kəmə - bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir. Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bəndir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir. Sağ olun.

“Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir”

Prezident İlham Əliyev Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Pyer Alen Rafanı Fransa parlamentinə seçilməsi münasibətilə təbrik etdi və onun Fransa-Azərbaycan dostluq qrupunun rəhbərlik etməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Pyer Alen Rafanın Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd etdi ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində

əməkdaşlığımız yaxşı nəticələr verir. Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır. Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır.

İkitərəfli əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə daha da güclənəcəyini əminliklə qeyd etdi.


Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Bakıda Prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu və Fransa-

Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən fərəh hissi keçirdiyini bildirdi. Pyer Alen Rafan dedi: “Bizim hamımızın, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın”. O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmaqın zəruriliyini qeyd etdi. Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Pyer Alen Rafan bildirdi ki, Fransa münaqişəsinin həlli ilə bağlı mövcud olan qətnamələrə sadıqdır. Görüşdə ölkələrimiz arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Oqtay Əsədov: Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ilə görüşüb.

Görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Fransa əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır. İndiyədək Azərbaycan və Fransa arasında 52 sənədin imzalandığını deyən Milli Məclisin sədri iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.



Oqtay Əsədov Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolunun olduğunu qeyd edib, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qruplarının sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycana səfərdən və burada onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnunluqla söz açıb. Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdiyini vurğulayan qonaq dostluq qruplarının əlaqələrimizin inkişafına töhfə verdiyini söyləyib. O, həmçinin bildirib ki, Fransa Azərbaycan ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Rəsmi xronika

Prezident İlham Əliyev Zeynal Nağdəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Zeynal Səfər oğlu Nağdəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

* * *

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb

* * *

Prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

4 noyabr 2017-ci il

Azərbaycan-İran-Rusiya üçbucağı: regional təhlükəsizliyin və inkişafın platforması

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri və səfər çərçivəsində Prezident Həsən Ruhani və Prezident Vladimir Putin ilə keçirdiyi üçtərəfli Zirvə görüşü həm mühüm siyasi-iqtisadi, həm də böyük beynəlxalq əhəmiyyətli hadisədir. Belə bir görüşün keçirilməsi üçtərəfli format çərçivəsində əməkdaşlığın əsasının qoyulması sayəsində baş verib. Bu əməkdaşlığın əsası 2016-cı ilin avqust ayında Azərbaycan paytaxtında keçirilən üçtərəfli görüş zamanı qoyulub. Həmin vaxtdan isə, keçən müddət ərzində, əldə edilmiş razılaşmaların, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın reallaşması istiqamətində çox uğurlu işlər həyata keçirilib.



Əli Həsənov: "Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq, ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər"

Belə ki, ötən müddət ərzində İranın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb. Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisi artıq reallaşdırılır, eyni zamanda, Rusiya da Azərbaycanda dərman preparatları zavodunun tikintisinə başlayıb. Bütün bunlar onu göstərir ki, bir il öncə əldə edilmiş razılaşmalar bu gün müvəffəqiyyətlə reallaşdırılmaqdadır. Bu formatın xüsusi özəlliyi də ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlər formatına xarici siyasətimizin əsas prioriteti kimi baxır. İkitərəfli formatda münasibətlər yüksək səviyyədə olanda üçtərəfli və çoxtərəfli münasibətlər üçün çox geniş imkanlar açılır. Əgər bu gün Azərbaycanın Rusiya ilə ikitərəfli əsasda və İran ilə ikitərəfli formatda yüksək inkişaf etmiş münasibətləri olmasa idi, belə üçtərəfli formatda görüşlərin keçirilməsi və konkret nəticələrin əldə edilməsi mümkün olmazdı. Deməli, düzgün, məntiqli və düşünülmüş siyasət öz konkret bəhrələrini verməkdədir.

Bu görüşün daha bir mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, üçtərəfli siyasi dialoqun daha da inkişaf etdirilməsinə bir töhfədir. Üç dövlətin rəhbərləri arasında ən yüksək səviyyədə siyasi dialoq formalaşmışdır. Zirvə görüşü keçən ilin avqustunda Bakıda, bu ilin noyabr ayında Tehrandə keçirilib, gələn il isə Rusiyada keçiriləcək.

Bununla yanaşı, Rusiya ilə ticarət dövriyyəimiz bu ilin doqquz ayı ərzində 60 faiz, İran ilə 30 faiz artıb. Xüsusilə də, üç dövlət arasında enerji təhlükəsizliyi məsələlərində çox uğurlu siyasət həyata keçirilib. Üç dövlətin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi reallaşmış və onlar paralel şəkildə fəaliyyətdədir. Eyni zamanda, əsasını 2000-ci ilin sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində üç dövlətin - Rusiyanın, İranın və Hindistanın qoyduğu "Şimal-Cənub" Nəqliyyat Dəhlizinə Azərbaycan 2005-ci ildə qoşulub və bu istiqamətdə bu gün çox uğurlu siyasət həyata keçirilməkdədir. Artıq Azərbaycandan İrana qədər bütün demir yolu sistemi tam hazır vəziyyətdədir. Eyni zamanda, Astaracıy üzərində 82 metrlik körpü də salınıb. Azərbaycan İran Astarası ilə Rəşt arasında demir yolu xəttinin çəkilməsinə 500 milyon dollarlıq kredit verilməsinə dair razılığını verib və bu istiqamətdə müvafiq sənədləşmələr aparılıb. Bütün bunların fonunda, aydın olur ki, nəqliyyat sahəsində də çox uğurlu əməkdaşlıq var. Xüsusilə də, Bakı-Tbilisi-Qars Demir Yolu Xəttinin işə düşməsi ilə bu əməkdaşlığın inkişafı üçün də yeni imkanlar açılacaq və bu da Trans-Avrasiya Nəqliyyat Sistemini ən mühüm elementi kimi region

dövlətləri ilə əlaqələrin inkişafına çox böyük töhfə verəcək.

Digər mühüm məqam isə İran və Rusiya ilə Azərbaycan arasında sıx münasibətlərin qurulmasıdır. Bu gün iki böyük dövlət Azərbaycan ilə sıx əməkdaşlığa bu cür diqqət ayırır. Bu, bir daha onu təsdiqləyir ki, Azərbaycanın düşünülən, məntiqli və sistemli siyasəti dünya tərəfindən qəbul edilir. Azərbaycanın təşəbbüsü ilə olan istənilən layihə həyata vəsiqə aldığından, ölkəmiz beynəlxalq aləmdə çox müsbət reputasiyaya malikdir. Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü dövlətlərimiz arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq və regionda sülhə və təhlükəsizliyə töhfə verəcək. Bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli məsələsinə də öz töhfəsini verə bilər. Rusiya ilə Azərbaycanın əlaqələrinin həm ikitərəfli formatda, həm də İranın iştirakı ilə üçtərəfli formatda inkişafı özlüyündə münasibətlərin həlli ilə bağlı yeni imkanlar yarada bilər. Azərbaycan Prezidenti də bu reallığı çox yüksək dəyərləndirərək, ikitərəfli və üçtərəfli əməkdaşlıq məsələlərinə xüsusi önəm verir.

Bir sözlə, Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirildiyini, bu üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını, eləcə də gözəl gələcəyinin olduğunu bildirərək demişdi: "Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir".

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov üçtərəfli görüş ilə

bağlı Trend-ə müsahibəsində bildirib ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü, ilk növbədə, regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır: "Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin, Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti, qarşıda duran vəzifələri və tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək. Bu görüş, onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq, ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər".

"Səs" Analitik Qrupu

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Ş.Hacıyev bu baxımdan "Yeni əsrin layihəsi" adlandırılan "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni Sazişin imzalanmasının və Bakı-Tbilisi-Qars demir yolunun açılışının önəmini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan qlobal miqyaslı hər iki layihə ölkəmizin bey-



nəlxalq aləmdə nüfuzunun, siyasi və iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, respublikamıza böyük siyasi və iqtisadi dividendlər gətirəcək.

Hazırda respublikamızın, eləcə də regionun əsas siyasi qüvvəsi olan, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təsis olunmasının 25 illik yubileyinin geniş qeyd edildiyini diqqətə çatdıran Ş.Hacıyev YAP Səbail rayon təşkilatının bu münasibətlə ardıcıl tədbirlər reallaşdırıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Digər çıxışlarda da ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən söhbət açılıb. Bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu xüsusi vurğulanıb.

İclasda Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın "Xəbərlər Ajansı", İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "İstehlakçı hüququ müdafiəçiləri", "Azərenerjitiqintiquraşdırma" Açıq Səhmdar Cəmiyyətinin "Enerjitinti mütəxəssisləri" və "Şeyx Şamil 30" ərəzi ilk partiya təşkilatlarının hesabatları dinlənilib və səsə qoyularaq təsdiq edilib. Sonra Azərbaycan Voleybol Federasiyasının yeni təsis olunan "Voleybolçular" ərəzi ilk partiya təşkilatının müraciətinə baxılaraq, qeydiyyatla alınması barədə qərar qəbul edilib. Sonda cari məsələlər müzakirə edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu ehtiyacı olan uşaqlar və əlillər üçün aksiya təşkil edib

Heydər Əliyev Beynəlxalq Aeroportu ehtiyacı olan uşaqlar və əlillər üçün xeyriyyə aksiyası həyata keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, hər il aviaşirkətlər milyonlarla sərnişin və tonlarla yük, eləcə də səyahətçilərin şəxsi əşyalarını daşıyırlar. Belə böyük həcmdə sərnişindəşımaları zamanı bütün dünyanın hava limanlarında baqajın itirilməsi halları istisna edilmir. Mülki aviasiyada beynəlxalq qaydalara əsasən, öz sahibini tapmayan itirilmiş baqaj altı ay keçdikdən sonra utilizasiya edilməlidir.

Qeyd edilib ki, aeroport "Lost and Found" xidmətində olan utilizasiya olunacaq əşyaların içindən yararlı vəziyyətdə olan uşaq və əlil arabalarını ayıraraq onları ehtiyacı olan yeni sahiblərinə çatdırıb. Bununla bağlı aeroportun "facebook" səhifəsində elan verilib və səhifənin istifadəçiləri tərəfindən ehtiyacı olan 21 şəxs müəyyənləşdirilib. Əşyaların yeni sahiblərini müəyyənləşdirdikdən sonra isə hava limanı tərəfindən xüsusi çatdırılma günü təyin olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu təşəbbüsü "Azərbaycan Hava Yolları" QSC-nin korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir. Aeroport bu cür aksiyaları davam etdirəcəyini bildirib.



Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilib



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib. AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib. Bundan başqa, Azərbaycanın digər müvafiq güc qurumlarının - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin, Dövlət Neft Şirkətinin və BP şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı da cəlb edilib.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fəaliyyəti” mövzusunda təşkil olunan təlimi fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xid-



mətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Rusiya Federasiyasının mülki müdafiə, fəvqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Akse- nov, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkilatı Ba-

şqarının rəisi Pənah İlyasov, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyiblər.

Əvvəlcə təlimdə iştirak edən qurumların texnikalarına və avadanlığına baxış olub. Sonra təlimlə bağlı yaradılan əməliyyat qərargahında müşavirə keçirilib.

Müşavirədə çıxış edən fəvqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilir: “Fövqəladə hadisələrə cavab verilməsi üzrə Xəzəryanı ölkələrin xilasetmə xidmətlərinin birgə iştirakı ilə təlim mü-

hüm hadisədir. Bu gün beş ölkə arasında əməkdaşlığın yeni formatı yaranır. Əsrlərboyu qonşu olan xalqlarımızı ortaq coğrafiya və tarix birləşdirir. Azərbaycanı Rusiya, İran, Qazaxıstan və Türkmənistanla sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son vaxtlar yaşadığımız regionda təbii və texnogen risklər artmaqdadır. Zəlzələ, daşqınlar, vulkan püskürmələri və bu kimi təbii fəlakətlərin birbaşa insan fəaliyyətindən qaynaqlanmadığını bilirik. İqlim dəyişikliyi artıq müxtəlif ölkələrdə ciddi nəticələrə səbəb olur, vaxt ötdükcə daha təhlükəli hal almağa başlayır. Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər dənizini sülh, dostluq, əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanaraq ikitərəfli münasibətlərin inkişafına diqqət yetirir. Bu ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitlik, firavanlıq və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir”.

Kəmaləddin Heydərov qeyd edib ki, bu baxımdan Azərbaycandakı təlim fəlakət risklərinin effektiv idarə edilməsi, mövcud istiqamətlərdə fəaliyyətin gücləndirilməsi, risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin yaradacaq. Sonra təlimin rəhbəri, fəvqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev beynəlxalq təlimə cəlb olunan qüvvə və texnikalar barədə məlumat verib. Bildirib ki, təlimə 1100 şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.

Təlim planına uyğun olaraq birinci mərhələdə fəvqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrinin yaradılması, informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili, dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın edilməsi, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib. Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradi olub.



Rafiq Hüseynovun xatirəsi qəlblərdə yaşayacaq

Uzun illər Azərbaycan televiziyasında çalışan, öz diksiyası, səsinin əzəməti, fikrin inandırıcılığı ilə seçilən və milyonlarla insanda məhəbbət yaradan xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dünən torpağa tapşırıldı. Səsinin sehri, aydın danışığı və qaməti ilə insanların yaddaşına əbədi olaraq köçən Rafiq Hüseynov təkə aparıcı deyil, həm də yaradıcı bir insan olaraq imzasını və ismini yaddaşlara həkk etdi.

Dünən Rəşid Behbudov adına Dövlət Mahni Teatrında Rafiq Hüseynovla vida mərasimi keçirildi. Vida mərasimində dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri, sənət dostları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Hər bir insanın çöhrəsində Rafiq Hüseynova olan məhəbbəti sezmək mümkün deyildi. Sanki hər kəs onu doğması və yaxını hesab edirdi.

R.Hüseynovun həyatının böyük bir hissəsi Azərbaycan televiziyası ilə bağlı olub. 17 yaşında iken televiziyaya məkana gələn R.Hüseynov işə iştirakçı sənətdən başlasa da, tez bir zamanda diktor kimi televiziyaya ekranında görünür. İlk gündən gözəl insan, istedadlı və bacarıqlı diktor insani keyfiyyətləri ilə də hər kəsin rəğbətini qazanır.

Uzun illər Azərbaycan teleməkanında birgə çalışdığı Azərbaycan xalq artisti, diktor Ofeliya Sənani həmkarını son mənzilə yola salanlar sırasında idi.

Onun Azərbaycan Televiziyasında yaratdığı diktorluq məktəbi ilə bağlı bizimlə fikirlərini bölüşən Ofeliya xanım onun mehriban və təvazökar bir insan olduğunu bildirdi: “O, heç zaman ucadan danışmaz, mehriban bir şəkildə bizlərə yanaşardı. Kimsə bir səhv etsə belə, onu başa salar və məsləhət verərdi. O, bizim dostumuz idi. Bir adama rast gəlmədim ki, desin ki, mən Rafiqdən küsmüşəm və ya incimişəm. O, bizim ailəvi dostumuz olub. Gecə saat 3-də belə bizə qonaq gələr, gecədən səhərin gözü açılana qədər Validlə yaradıcılıq fikirlərini bölüşərdilər. Səhər açılanda, Valid qəzetlərin xülasəsini yazmağa başlayır, Rafiq isə efirə gedirdi. İnanıram ki, o, işinə çox bağlı insan idi. Biz çox mehriban olmuşuq, efirdə tərəf-müqabil kimi çıxış etmişik. Hər zaman həssas münasibəti ilə diqqəti cəlb edib. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola, bizə öz məsləhətlərini verirdi. Özünə qarşı tələbkar idi və hər zaman verilişin üzərində işləyər, sonra efirə çıxardı. Kamera qarşısında çaşmazdı. Biz onunla çox verilişlər aparmışıq. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Gənclərə də qayğı və məhəbbətlə yanaşar, onları öz balaları kimi sevir. Heç kəs məndən inciməsin, amma onun kimi diktor bir daha olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər ki, Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər, amma razı olmadı. Vətəninə sevirdi və vətənə xidmət etmək istəyirdi. Tanrı onu o qədər çox sevirdi ki, son mənzilə yola salınması da teleradiyonun yubileyi ərəfəsinə düşdü.”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu:

- Rafiq Hüseynov 17 yaşından Azərbaycan Televiziyası ilə bağlı olan insandır. Qısa bir zamanda müsabiqədə qalib oldu və bir həftə keçmədən, bütün Azərbaycanda tanınan bir insan oldu. Ancaq populyarlıq sənət aləmində elədir ki, onu qoruyub-saxlamasan, o, səni uçuruma aparar. Rafiq populyarlığı əlində məhəbbətlə saxladı. Qısa müddətdə peşəkar diktor səviyyəsinə yüksəldi. Onda qərribə cazibə və məlahət var idi. O, qürurlu, o qədər işıqlı idi ki, ekrandan miyonların qəlbinə axırdı. Qısa müddətdə Azərbaycan Televiziyasının simasına çevrildi. Azərbaycan kişisinin və ziyalısının simasına çevrildi. Onda ailədən gəlmə qərribə bir ağayanaqlıq vardı. İlk baxışdan təkəbbürlü görünürdü, amma bunun arxasında isti və qaynar bir ürək var idi. Etiraf etmək lazımdır ki, Azərbaycan Televiziyasında onun böyük xidmətləri var. Qəbri nurla dolsun, Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

4 noyabr 2017-ci il

YAP Xızı rayon təşkilatının VIII konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının VIII konfransı keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyev adına Parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tar gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayonun Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransı



ciət "SƏS" qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətəni, dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər".

B.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi və dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir: "İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq".

Konfransda Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək qeyd edib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdü, öz sözü, mövqeyi və prinsiplərini xarici siyasəti olan dövlətdir: "Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşdı, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi sərəştəsi, ardıcıl və məqsədyönlü tədbirləri sayəsində daha da möhkəmlənib, çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çataraq, qüdrətli bir dövlətə çevrilib". Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb. YAP Xızı rayon təşkilatının sədr müavinləri, 9 nəfərdən ibarət idarə heyəti, 19 nəfərdən ibarət şura, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Ferrux Haqverdiyev yenidən YAP Xızı rayon təşkilatının sədri seçilib.

Sonda YAP Xızı rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etdiyinə və rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəallarına fəxri fərmanlar və hədiyyələr və partiya vəsiqələri təqdim olunub.

Konfransda YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak edib.

RƏFİQƏ KAMALQIZI

YAP Nərimanov rayon təşkilatının qadınlar şurası partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirib



Dünən YAP Nərimanov rayon təşkilatının qadınlar şurası partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirib. Əvvəlcə, iştirakçılar Nərimanov rayon icra hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova partiyamızın ötən 25 ildə şərəfli bir yol keçdiyini bildirib: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün genişlənir".

YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova əlavə edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman qadınlarımızı xüsusi diqqət və qayğı ilə yanaşdı: "Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti istər YAP-ın üzvü olan qadınlar, istərsə də ümumilikdə, Azərbaycan qadınları üçün bir nümunə təşkil edir. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti, təbii ki, hər bir azərbaycanlı qadın üçün əla nümunədir".

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb və ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən və regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: "Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin və düşüncəsinin qüdrətindən xəbər verir".

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı tədbirdə çıxışında bildirib ki, mehız Ulu Öndər Heydər Əliyevin müdriyyəti, uzaqgörənliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub.

Tədbirdə çıxış edən digər nətiqlər də diqqətə çatdırıblar ki, YAP hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz Heydər Əliyevə və Onun ideyalarına sadıqdır.

R. HÜSEYNOVA

YAP Xızı rayon təşkilatının sədri Ferrux Haqverdiyev açıb. O, hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyətinin geniş təhlil edilərək, qarşıda duran vəzifələrdən bəhs olunduğunu bildirdi: "Zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik-hüquqi və dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb və böyük siyasi qüvvəyə çevrilib. Partiyamızın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyev olub. Partiyamızın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".

Təşkilat sədri diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 1993-cü il 26 fevral tarixində 21 nəfərin iştirakı ilə yaranıb: "Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 40 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının 1861 nəfər üzvü var. Təşkilat üzvlərinin 852 nəfərini, yəni 45,8 faizi gənclər, 861 nəfəri, yəni 46,3 faizini qadınlar təşkil edir. Hətta partiya üzvlərinin əməyi dövlət başçısı Cənab İlham Əliyev tərəfindən də qiymətləndirilib. Belə ki, partiya üzvlərindən bəziləri "Əməkdar müəllim", "Tərəqqi" medalı və

dövlət qulluqçusu adları ilə təltif ediləblər".

Ötən dövr ərzində YAP Xızı rayon təşkilatının tərkibinin daha da genişlənərək, üzvlərinin sayının 1861 nəfər olduğunu deyən Ferrux Haqverdiyev təşkilatın YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirdiyini vurğulayıb.

Sonra YAP Xızı rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Bəşir Mürsəlov hesabat məruzəsi ilə çıxış edib. Həmçinin, rayon təşkilatının qadınlar şurasının sədri Jalə Süleymanova, gənclər birliyinin üzvü İman Ağayev və başqaları çıxış edərək, YAP Xızı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda, xalqın istək və arzularının nəticəsi olaraq, tarixi zərurətdən yaranıb: "Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verib. Bu gün də partiyamız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadıqlığını nümayiş etdirir".

Fəlsəfə üzrə fəlsəfə doktoru, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçirdiyi 25 illik şərəfli yoldan danışdı: "Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət

Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib

Düən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Nizami rayon təşkilatının SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən SOCAR



İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanov bildirib ki, bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir.

İdarə üzrə ərazi ilk partiya təşkilatının sədri, YAP Nizami rayon təşkilatı idarə heyətinin üzvü Nofəl Abdullayev isə Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm xidmətlərini olduğunu vurğulayıb.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında bildirib ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən və uğurla tətbiq edilən

əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub-möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik-hüquqi və dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb və böyük siyasi qüvvəyə çevrilib. Partiyanın sıralarının gündə-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyi Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Sonda partiyanın işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.

RƏFİQƏ



“Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai - siyasi həyatında aparıcı qüvvədir”

YAP Masallı rayon təşkilatı partiyanın 25 illik yubileyi ilə bağlı bu mövzuda növbəti tədbirini keçirib

Düən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir” deyəli altında rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Dəfinə Liseyində “Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları, ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Taryel Ələkbərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə olunan nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.

YAP Masallı rayon təşkilatının şura üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev çıxış edərək qeyd edərək, 1992-ci ildə yaranan YAP-ın qısa müddətdə təşkilatlanaraq siyasi hakimiyyət uğrunda sivil mübarizəyə başladığını və xalqın dəstəyini qazandığını bildirib: “Bu gün partiyaımızın üzvlərinin sayı 700 mindən artıqdır. Bu isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Cənablarının yürütdüyü siyasi kursa olan inamın və etimadın

təcəssümüdür”.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi və xalqın istəyi ilə yaradılıb: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ötən 25 il ərzində şərəfli yol keçib, bütün sınaqlardan uğurla çıxıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin yerlərdə həyata keçirilməsi işində partiyaımızın hər bir üzvü yaxından iştirak edir”.

S.Əliyev onu da vurğulayıb ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən müştəşəkil siyasi təşkilatı sayılır: “İnanırıq ki, xalqımız hər zaman Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.

Tədbirdə Xanım Əliyeva, Təvəkkül Nəsirov və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan və əldə etdiyi uğurlardan bəhs ediblər.

R.HÜSEYNOVA

Azər Badamov: Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür

“Avropanı Asiya ilə birləşdirən yeni dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib. A.Badamov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Onun sözlərinə görə, yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyayı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edilir.

“Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkən verəcək. Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Çünki yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək”- deyə, deputat qeyd edib.


Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artır

Bu ilin yanvar ayından oktyabrda Gürcüstana səfər edənlərin sayına görə Azərbaycan vətəndaşları ilk beşlikdədir. AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, Azərbaycandan bu ölkəyə təxminən 1 milyon 500 min nəfər səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Rusiya, Türkiyə və İran da liderlər beşliyinə daxildir. Qeyd edək ki, on ayda Gürcüstana 6,4 milyondan çox əcnəbi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz çoxdur.



Möhtəşəm 25 il

Yeni Azərbaycan Partiyasının tarixi həm də böyük nailiyyətlər, mühüm zəfərlər, sürətli inkişaf və müstəqil dövlətçilik salnaməsidir



Tarixə qiymət vermək böyük məsuliyyət, başlıcası isə kifayət qədər zaman məsafəsi tələb edir. Möhtəşəm tarixi hadisələrə qiymət verilməsi, bir qayda olaraq, tarixin özünün hökmünə buraxılır. Hər bir xalq öz taleyində yaşadığı hadisələrin əsl dəyərini həyatında baş verən dəyişikliklər prizmasından qiymətləndirir. Azərbaycan xalqının müasir tarixini, əslində isə taleyini təyin edən əzəmətli hadisələr sırasında Yeni Azərbaycan Partiyasının yaradılmasının özünə layiqli yer tutması cəmiyyətin mütləq çoxluğu tərəfindən etiraf olunan həqiqətdir.

Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət, siyasətçi və dövlət adamı Heydər Əliyev tərəfindən yaradılması faktı tamamilə yetərlidir ki, o, ölkəmizin müasir tarixinin möhtəşəm siyasi hadisəsi hesab olunmaq haqqı qazansın. Partiyanın cəmiyyətin siyasi həyatına gəlməsi və mövcudluğunun 25 ili ərzində həyatımızda baş verən möcüzə sayıla biləcək dəyişikliklərdə və inkişafda ən aparıcı rol oynadığı da nəzərə alınsa, onun tarixi hadisə missiyasına hər hansı şübhə yeri qalmaz. Təzibolunmaz həqiqət budur ki, Azərbaycanın müasir həyatını, cəmiyyətimizdə baş verən qaynar ictimai-siyasi prosesləri Yeni Azərbaycan Partiyasından ayrılıqda təsəvvür etmək mümkün deyil.

Xalqa xilas və xilaskar lazım idi

Tarixi missiya daşıyan bütün hadisələrin meydana gəlmə şərtlərini və gələcək ta-

leyini tarixin özü müəyyən edir. Yeni Azərbaycan Partiyasının yaranması bütün zamanlarda sınaqdan çıxmış qeyd olunan sosioloji qanunauyğunluğu bir daha təsdiq etmiş oldu. Azərbaycanın müstəqilliyin ilk illərində üzleşdiyi kütləvi böhran və real təhlükələrdən qurtulması obyektiv zərurət olaraq ortaya çıxmışdı. Xalqa, ölkəyə, dövlətə xilas və onu həyata keçirməyə qadir olan xilaskar lazım idi. Bir-birini tez-tez əvəzləyən rəhbərlər həm ölkənin, həm də insanların bu ehtiyacını ödəmək imkanına sahib olmadıqlarını artıq dəfələrlə sübuta yetirmişdilər. Nəticə etibarilə siyasi qeyri-sabitliyə gətirib çıxaran hakimiyyət dəyişikliklərinin yaratdığı iqtidarların, bir növ, siyasi ideologiyasına çevrilmiş Heydər Əliyevə qarşı qışqıncılıq, siyasi motivli hücumlar artıq bu mərənc kimi onların özünü hədəfə alırdı.

Xilaskar missiyasını Heydər Əliyevdə görən və ona dərin inanan insanların sayı isə sürətlə çoxalırdı və artıq ümummilli ovqatı əks etdirən siyasi məfkurəyə çev-

rilmişdi. Yeni Azərbaycan Partiyasının yaranması həmin məfkurənin bütün cəmiyyət miqyasında hakim mövqeyə sahib olmasını və siyasi prosesləri yönəltmək niyyətini açıq şəkildə sübuta yetirirdi. Bu prizmadan yanaşdıqda Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın təsis edilməsi obyektiv tarixi zərurətin ifadəsi hesab olunmalıdır.

Digər tərəfdən, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin xalqın haqlı olaraq böyük ümidlər bəslədiyi xilaskarlıq missiyasının siyasi reallaşma forması qismində qavranılırdı. Başqa sözlə ifadə edilsə, Heydər Əliyevin rəhbərliyi altında insanların ümidlə baxdığı və etibar etdiyi möhtəşəm siyasi təşkilatın yaranması dahi şəxsiyyətin hakimiyyətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcı kimi qəbul edilirdi. Yeni Azərbaycan Partiyasının yaranması bu mənada xalqın Heydər Əliyevə ünvanlanmış və milli iradəni özündə ifadə edən çağırışı sayıla bilər.

Yeni Azərbaycan Partiyasının unikalılığı ondan ibarətdir ki, partiya yaratmaq ideyası Heydər Əliyevə məxsus deyildi. Xalq onun ətrafında birləşir, yeni bir hərəkət təbii xalq istəyi əsasında formalaşdı. Həmin hərəkətə demokratik cəmiyyət və ənənələr baxımından legitim forma verilməsinə ehtiyac var idi və bu forma da məhz Yeni Azərbaycan Partiyası oldu.

Yeni Azərbaycan Partiyasının yaranması, şübhəsiz, müasir tariximizin vaxtilə ən diqqətlə izlənən və həyəcanla gözlənilən hadisələrindən biri olmuşdur. Bu yaranış ümidvericiliyi, etibarlılığı və təbii ki, əzəməti ilə özünəqədərki bütün hadisələrdən və hərəkətlərdən fərqlənirdi. Onda olan Heydər Əliyev ciddiliyi, möhtəşəmliyi və sənballılığına kimsənin biganə qalması mümkün deyildi. Rəqiblər belə, nə qədər istəməsələr də, etiraf etməyə bilmirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması, əvvəla, Heydər Əliyevin hamının səbirsizliklə gözlədiyi qayıdışını, ikincisi isə, bu qayıdışın vəd etdiyi əsaslı dəyişiklikləri qaçılmaz etmişdir.

Yeni Azərbaycan Partiyası özünün sosial bazasına görə xalqın istəyindən doğan siyasi təşkilatdır. Onun yaradıcısı Heydər Əliyev başda olmaqla bütün xalqdır desək, düşünürəm ki, səhvə yol vermərik. Bununla bərabər, partiyanın yaranması və möhkəmlənməsi yolunda ayrıca fədakarlıq göstərən insanlar da unudulmamalıdır və unudulmur. Azərbaycanın müxtəlif bölgələrində Heydər Əliyevi sevən, onun siyasi hakimiyyətə qayıdışını ölkənin müstəqilliyi və təhlükəsizliyi baxımından alternativsiz sayan yüzlərlə, minlərlə insan Yeni Azərbaycan Partiyasının yaranması yolunda böyük fədakarlıq, əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri ilə yanaşı ölkəmizin misilsiz uğurlarından qürur duyan hər bir vətəndaşı Heydər Əliyevin rəhbərliyi altında möhtəşəm siyasi təşkilatın yaranmasında əvəzədiməz xidmətləri olan mərhum Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rəfael Allahverdiyev, Sirus Təbrizli, Səfiyar Musayev, Zahid Qaralov və başqalarını minnətdarlıqla xatırlayır, Yeni Azərbaycan Partiyasının yaranması üçün Heydər Əliyevə müraciət etmiş məşhur "91"lərin hər bir nümayəndəsinin siyasi fədakarlığını unutmur.

Qeyd etməyə dəyər ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən qaynaqlandığını isbat etməyə çox zaman tələb olunmadı. Təsis olunmasından yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi və demək olar ki, tələbi ilə hakimiyyətə gəldi. Heydər Əliyev və onun partiyası zamanın onların üzərinə qoyduğu tarixi missiyayı yerinə yetirmək şansı qazanmış oldular. Bu, yeni tarixin - müstəqil Azərbaycanın yaradılması missiyası idi. Zaman göstərdi ki, Heydər Əliyev öz missiyasını layiqincə yerinə yetirdi, müasir tariximizə müstəqil Azərbaycanın memarı kimi daxil oldu.

**Müstəqil Azərbaycan
Yeni Azərbaycan məfkurəsi
üzərində quruldu**

Yeni Azərbaycan Partiyasının tarixi missiyası

* ölkəni bürümüş total böhrandan xilas etmək, kaos və anarxiyanı aradan qaldırmaq, insanların təhlükəsizliyini təmin etmək;

* müstəqilliyini bəyan etmiş Azərbaycanın bütün parametrlərə uyğun müstəqil dövlətinin qurulmasını həyata keçirmək;

* müasir cəmiyyət formalaşdırmaq və insanların layiqli həyatına zəmanət vermək

kimi fundamental vəzifələrdə özünün ifadəsini tapırdı. Mahiyyəti, xarakteri, həll edilməsi üsulları, temperamenti və resursları baxımından kəskin şəkildə fərqlənən bu böyük vəzifələrin hər birinin yerinə yetirilməsi, obrazlı şəkildə desək, ayrıca bir siyasətçi ömrü tələb edirdi. Postsovet tarixinin ibrət dərslərinə istinad etsək, bunun təkzibolunmaz nümunələrini tapmaq o qədər də çətin olmaz. Kommunist ideologiyasına əsaslanan cəmiyyətin demokratiyaya transformasiyasının bir onillikdən çox zaman kəsiyi tələb etməsi əksər postsovet gənc dövlətlərin təcrübəsinin ortaya qoyduğu həqiqətdir. Azərbaycanda isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun dağıntıları, siyasi kaos və iqtisadi tənəzzül kimi amillər transformasiya prosesini ifrat dərəcədə çətinləşdirirdi.

Müstəqil dövlət quruculuğu və müasir cəmiyyətin formalaşdırılması kimi fundamental vəzifələrin icrası ilk növbədə ölkənin kaos və anarxiyanın yaratdığı siyasi, iqtisadi, mənəvi tullantılardan təmizlənməsini tələb edirdi. Əvvəlcədən məlum idi ki, müstəqil Azərbaycanın qurulması üçün lazım olan siyasi və təşkilati səylərdən heç də az olmayan səylərin həqiqi müstəqilliyə aparan yolun yuxarıda qeyd etdiyimiz tör-töküntülərdən təmizlənməsinə sərf edilməsi qaçılmazdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud vəziyyətin ətraflı təhlili və mənzərəsinin təsviri bu yazının mövzusuna birbaşa aid olmadığından onun haqqında geniş danışmağa ehtiyac və imkan yoxdur.

Lakin Azərbaycanın müstəqilliyinə real təhlükə səviyyəsinə yüksəlmiş kaos, anarxiya, hərtərəfli tənəzzül, erməni təcavüzünün ölkənin dərinliklərinə doğru irəliləməsi, separatçılıq meyillərinin açıq mərkəzdən-qaçma hərəkatına çevrilməsi və sair ciddi problemlər zamanında öz həllini tapmasaydı, ölkənin taleyinin qorxulu ssenari üzrə cərəyan etməsinin qarşısı alınmazdı və biz bu gün Azərbaycanın fərqli tarixi bərədə danışmalı olardıq. Yalnız Heydər Əliyevin qayıdışı, yuxarıda sadaladığımız təhlükələrin cilovlanması, sabitliyin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin quruculuğuna imkan yaratdı.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğu missiyasına praktik surətdə başlayan da onun strategiyası artıq hazır idi. Bu strategiya Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış siyasi platformasında öz ifadəsini tapırdı. Bu mənada müstəqil Azərbaycan dövlətinin Yeni Azərbaycan məfkurəsi zəminində qurulduğunu vurğulamağa bütün əsaslar var. Onu dərk etmək partiyamızın hər bir üzvünə xüsusi qürur və məmnunluq bəxş edir.

Yeni Azərbaycan məfkurəsinə istinadən müstəqil Azərbaycan dövlətinin qurulması, hər şeydən əvvəl, fərdin vətəndaşa çevrilməsi anlamına gəlir. Vətəndaşlıq dövlətin özünüdərkənin, özünüifadəsinin və qüdrətinin ən etibarlı fundamentidir. Heydər Əliyev məhz bu vəzifənin həllini dövlət quruculuğu strategiyasının məhək daşı sayırdı.

Müstəqil dövlət quruculuğunun digər istinad nöqtəsi əhalinin siyasi fenomen kimi xalqa (millətə) çevrilməsi ilə əlaqədardır. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında söhbət gedən tarixi şəraitdə qeyd

olunan vəzifənin böyük müdrikləklə reallaşmasına zəmanət verə bildi. Mövcudluğundan qürur duyduğumuz müstəqil Azərbaycan dövlətinin əsasını, başlıca dayağını Azərbaycan xalqı təşkil edir.

Müstəqil Azərbaycan dövlətinin quruculuğunda istinad olunan başqa bir dəyər isə işçinin sahibkar kimi formalaşması sayıla bilər. Sahibkarlıq psixologiyasının formalaşması milli, dövlət maraqları ilə şəxsi maraqların üzvi surətdə əlaqələndirilməsi mexanizmi vasitəsilə dövləti daha güclü, daha qüdrətli edir.

Beləliklə, Yeni Azərbaycan məfkurəsinin üç təməli prinsipi - fərdin vətəndaşa, əhalinin xalqa (millətə), işçinin sahibkara transformasiyası əsasında müstəqil Azərbaycan dövləti bərqərar oldu. Tam məsuliyyətə deyə bilərik ki, XX əsrin son onilliyində müstəqilliyinə qovuşmuş gənc dövlətlərin ən uğurlusu sayılan Azərbaycanın əldə etdiyi nailiyyətlər əhəmiyyətli dərəcədə yuxarıda sadalanan təməl prinsiplərinə əsaslanır.

Müstəqil Azərbaycan dövlətinin quruculuğunda Yeni Azərbaycan Partiyasının iştirakının haqqında yuxarıda söhbət açdığımız təməl prinsiplərinin cəmiyyətə təqdim edilməsi ilə kifayətləndiyini düşünmək yanlış olardı. Yeni cəmiyyət quruculuğunda Heydər Əliyev xalqın inamı, onun ideyalarının qətiyyətlə dəstəklənməsi kimi amillərin rolu diqqətdən kənarda saxlanıla bilməz. Bu amillər isə öz növbəsində Yeni Azərbaycan Partiyasının həm güc mənbələri, həm də güc və qüdrətinin ifadələridir. Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması və inkişafı Heydər Əliyevə möhtəşəm xalq inamı və dəstəyinin bariz təcəssümüdür.

İdeya varisliyindən siyasi varisliyə: möhtəşəm inkişafın etibarlı əsası

Yeni Azərbaycan Partiyasının təməl prinsipləri sırasında varislik xüsusi yer tutur. O, partiyanın Azərbaycanın tarixi, siyasi, mənəvi və dövlətçilik ənənələrinə sۆykəndiyini və onlara sadiqliyini təsdiq və təcəssüm etdirir.

Hər bir cəmiyyətin, toplumun, hətta qurumların mövcudluğundan tutmuş onun səmərəli fəaliyyətində, qarşısında duran vəzifələrin keyfiyyətlə yerinə yetirilməsində ənənələrə sədaqət, onların qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Siyasi proseslərə şamil edildikdə ənənələrə sədaqət və onun sistemli ifadə forması sayılan varislik müəyyən mənada mühafizəkarlıq cərəyanının bir qolu kimi qəbul edilə bilər. Yeni Azərbaycan Partiyasının varislik prinsipi onun milli köklərə bağlılığını ifadə etməklə siyasi baxışlarının mahiyyətini və əsas istiqamətini göstərir. Azadlığını elan etmiş və qarşısında müstəqil dövlət qurmaq kimi məsuliyyətli vəzifə dayanan cəmiyyətlərin milli köklərə bağlılıq kimi prinsipi bəyan etməsi başa düşülən olmaqla yanaşı, həm də uğura aparan ən doğru yol sayılmalıdır. Dahi siyasətçi və müdrik dövlət adamı olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində malik olduğumuz dövlətçilik ənənələrinə, tarixin ayrı-ayrı mərhələlərində yaradılan maddi və mənəvi sərvətlərə istinad etməklə daim Yeni Azərbaycan Partiyasının məramnamesində bəyan etdiyi varislik prinsipi sadiq olduğunu nümayiş etdirmiş, ondan hər zaman faydalanmağa çalışmışdır. Müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının qədim tarixindən bu günümüzə qədər davam edən dəyərlərə və ənənələrə sۆykənir, özünün mövcudluğu ilə onları yaşadır və inkişaf etdirir.

İdeya varisliyinin real siyasətdə təcəssümü

sümü siyasi varislikdir. Siyasi varislik ənənə və dəyərlərin qorunub saxlanması ilə yanaşı, inkişafın ardıcılığı və davamlılığının ən etibarlı təminatlarından sayılır. İdeya varisliyinə istinad edən Yeni Azərbaycan Partiyası əsas qoyulmuş möhtəşəm inkişafın ardıcılığı və davamlılığının təmin edilməsi naminə siyasi varisliyin alternativsizliyini zamanında düzgün qiymətləndirə bildi. 2003-cü ildə növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini mən siyasi müdrikləyin və uzaqgörənliyin ən gözəl nümunələrindən hesab edirəm. İdeya varisliyini özünün əsas prinsiplərindən biri sayan partiyanın siyasi varisliyə üstünlük verməsi tamamilə məntiqli uyuşdurur. Belə bir seçimin əsas motivlərini sıralamağa çalışsaq ilk növbədə partiyanın varislik prinsipinə real praktikada sadiq olduğunu vurğulamaq lazım gələr.

Lakin seçimin yalnız varislik prinsipinə sədaqət nümayiş etdirmək naminə edildiyini düşünmək düzgün olmazdı. Bu seçim ona görə unikal sayıla biləcək dərəcədə uğurlu oldu ki, burada varislik prinsipi layihəlilik prinsipi ilə üzvi vəhdət təşkil edirdi. İlham Əliyev bir çox parametrlərinə görə Heydər Əliyevin ən layiqli siyasi varisi sayılırdı. O, eyni zamanda prezidentliyə ən layiqli namizəd hesab edilirdi və bu iki vacib keyfiyyəti özündə birləşdirməklə Yeni Azərbaycan Partiyası tərəfindən növbəti prezidentliyə namizəd irəli sürülmək haqqına tam sahib idi. Zaman həm bu seçimin, həm də varislik prinsipinə istinadın doğruluğunu və faydasını tam sübuta yetirdi.

Cəmiyyət 2003-cü il prezident seçkilərindən sonra yaşadığımız dövrü Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə ardıcıl surətdə davam etdirilməsi mərhələsi kimi qavramaqdadır. Eyni zamanda vurğulanmalıdır ki, ulu öndərin yaratdığı strategiya, inkişaf konsepsiyası son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Həyat Yeni Azərbaycan Partiyasının və bütün xalqın seçimi təmsalında varislik prinsiplərinin qüdrətli inkişaf amili olduğunu bir daha sübuta yetirdi.

Təxminən 14 il ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi. Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistika qısa baxış dediklərimizin eyni təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeydə alınmışdır. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamikə nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayılmağa tam layiqdir.

Azərbaycan tarixinin son 14 ili sözünl əsl mənasında hərtərəfli inkişaf kimi qavranılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin haqqında söhbət açdığımız azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.

Azərbaycanın beynəlxalq nüfuzunun və mövqələrinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan hüquq və azadlıqlarına sayğı, tarixi mədəni rəngarəngliyə və tolerantlığa bağlılıq, dünya birli-

yinin prioritet saydığı siyasi və mənəvi dəyərlərə sədaqət Azərbaycanı müasir və cazibədar dövlət kimi qəbul etmək üçün bütün əsasları yaratmışdır.

2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropanın ilk idman oyunlarına və mahnı müsabiqəsinə evsahibliyi etməsi, bütün dünyada multikulturalizm mərkəzi kimi ad qazanması, bir sıra beynəlxalq və humanitar təşəbbüslərin, iqtisadi potensialımızı artırmaqla yanaşı, bölgəmizin geosiyasi mənzərəsini kökündən dəyişən möhtəşəm enerji və nəqliyyat layihələrinin müəllifi kimi çıxış etməsi ölkənin artan beynəlxalq nüfuzunu göstərən əlamətlərin tam olmayan siyahısıdır.

Azərbaycan dövlətinin qüdrətinin artması, istimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi də son onilliyin ən əlamətdar nailiyyətləri sırasında layiqli yer tutur. Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri olması hamılıqla etiraf olunur.

2003-cü ildə prezident seçkiləri ərəfində xalqa müraciət edən ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qeyd edirdi ki, onun yerinə yetirə bilmədiyi işləri İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə birlikdə axıra çatdıracaq. Heydər Əliyevin bu vəsiyyətinin layiqincə yerinə yetirilməsi bizi ürəkəndirir.

Azərbaycanın möhtəşəm siyasi gücü

İyirmi beş ildir Yeni Azərbaycan Partiyası ölkəmizin tarixində ən möhtəşəm siyasi təşkilat missiyasını qurur, şərəf və uğurla həyata keçirir. Onun sıralarında 700 mindən çox vətəndaş Heydər Əliyev ideyaları ətrafında sıx birləşib. Azərbaycan tarixində öz sıralarında bu qədər insanı, belə möhtəşəm siyasi gücü birləşdirən partiya heç zaman olmayıb və təsəvvür oluna bilən gələcəkdə yaranacağı inandırıcı görünür. 18 yaşdan yuxarı ölkə əhalisinin 12 faizindən çoxu bizim partiyanın üzvləridir. Mahiyyət etibarilə, miqyasına görə Yeni Azərbaycan Partiyası möhtəşəm xalq hərəkatını xatırladır.

Əhalinin sayına nisbətə belə möhtəşəmliyə az-az ölkələrin nümunəsində rast gəlmək mümkündür. Demokratik cəmiyyətdə könüllü surətdə yüz minlərlə fəal insanın bir partiya sıralarında birləşməsi çox vacib məqamlardan xəbər verir. Bunlardan birincisi, onların seçdiyi partiyanın ideyalarına, prinsiplərinə dərinləndirilmiş bağlılığıdır. İkincisi, partiyanın amalları və fəaliyyətinin doğru və milli maraqlara faydalı olduğunu inanandır. Üçüncüsü, özünün həmin təşkilatla eyni maraq və dəyər daşıyıcısı olduğunu dərk etməsidir. Dördüncüsü, partiyanın siyasi prinsiplərini aydın şəkildə dərk edə bilməsidir. Deməli, partiyamızın özündə ehtiva etdiyi möhtəşəm güc təkcə onun sayının çoxluğunda deyil, həm də siyasi dəyərləri və keyfiyyətlərində ifadə olunur.

Yeni Azərbaycan Partiyası şərəfli və hadisələrlə zəngin inkişaf yolu keçməsi ilə fəxr edə bilər. Onun tarixində üç başlıca mərhələ qeyd oluna bilər. Birinci mərhələ Yeni Azərbaycan Partiyasının müxalifətdə olduğu 1992-ci ilin noyabrından 1993-cü ilin iyun ayına qədər olan dövrüdür. Bu dövrdə əsasən formalaşmaqda olan təşkilat konstruktiv müxalifət missiyasını həyata keçirərək sözünl əsl mənasında siyasi ləyaqət nümunəsi nümayiş etdirə bildi. Hesab edirəm ki, ölkəmizin siyasi tarixində konstruktiv müxalifət anlayışı və ənənəsi məhz Yeni Azərbaycan Partiyasının təmsalında formalaşmışdır.

Möhtəşəm 25 il

Yeni Azərbaycan Partiyasının tarixi həm də böyük nailiyyətlər, mühüm zəfərlər, sürətli inkişaf və müstəqil dövlətçilik salnaməsidir

Əvvəli-Səh-9

Partiyanın həyatında ikinci mərhələ 1993-cü ilin iyun ayından, 2003-cü ilin oktyabr ayına qədər olan dövrü əhatə edir. Bu mərhələdə partiya öz ideyalarını, baxışlarını və dəyərlərini cəmiyyətə təqdim etmək, hakim partiya rolunu qəbul edərək Prezident Heydər Əliyevin rəhbərliyi altında xalqın onlardan başlıca gözləntilərini doğrultmaq missiyasını həyata keçirmək istiqamətində fəaliyyət göstərmişdir. Bu gözləntilər, qeyd edildiyi kimi, ilk növbədə kaos və anarxiyanın, kütləvi tənəzzülün aradan qaldırılması, cəmiyyətin ağrısız transformasiyasının təmin edilməsi və nəticə etibarilə müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədar idi. Sadalanan vəzifələrin uğurla həyata keçirilməsi müasir tariximizin hamı-

ya yaxşı məlum olan və bu səbəbdən hər hansı isbata ehtiyacı olmayan həqiqətlərdir.

Partiyanın həyatında üçüncü mərhələ 2003-cü ildən başlayaraq bu günə qədər davam edir. Özümdən əvvəlki iki mərhələ kimi zəngin hadisələrlə səciyyələnən növbəti mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası ölkəmizin qeyri-adi yüksəlişinə nail ola bilmiş, qüdrətli, əzəmətli, dinamik və müasir Azərbaycanın quruculuğuna layiqli töhfə vermişdir.

1993-cü ildən etibarən keçirilən bütün seçkilərin qalibi olması partiyamızın şanlı tarixinin ən yaddaqalan səhifələridir. Qürur hissi ilə deyə bilərəm ki, nə bu gün, nə də gələcəkdə ölkənin siyasi həyatını və perspektivlərini Yeni Azərbaycan Partiyasından ayrı təsəvvür etmək mümkün deyil. Onun siyasi çəkisi, nüfuzu, sanbalı, dövlətçiliyə və Heydər Əliyev ideyalarına dərin sədaqəti ciddi və heç zaman dəyişməyən siyasi mövqe kimi formalaşmış. Prezident İlham Əliyevə ürəkdən bağlı olan, ona dərin sədaqət bəsləyən Yeni Azərbaycan Partiyasının 700 minlik üzvləri hər an liderinin yolunda fədakarlıq göstərməyə hazırdır. Hörmətli Prezidentimiz inana və qürur duya bilər ki, onun sıralarında 700 min fədakarı birləşdirən əzəmətli və sədaqətli siyasi ordusu var.

Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini, zümrələrini və demokratiya qruplarını təmsil edir. Ləyaqətli Azərbaycan qadınlarının onun sıralarında böyük sayda təmsil olunması bizi sevindirir. Təşkilatımızın qadınların siyasi fəallıq məktəbi olduğuna inanıram. Onun sıralarından cəmiyyətimizdə böyük siyasi karyera qurmuş qadınların çıxması qürurvericidir. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti partiyanın qadınları üçün nümunə və həyat məktəbi sayılır. Etiraf etmək istəyi-



rəm ki, tək bizim partiyada deyil, bütünlükdə ölkədə qadın fəallığı seqmentinin yüksəlişində Mehriban Əliyeva amili əhəmiyyətli rol oynayır.

Yeni Azərbaycan Partiyası gənc üzvləri ilə fəxr edir və partiyanın gələcəyini onlarda görür. Sevindirici haldır ki, təşkilatın sıralarında gənclərin xüsusi çəkisi yüksək dinamika ilə artmaqdadır. Milli məfkurəli, yüksək bilikli, sağlam iddiaları olan fəal gənclərin Yeni Azərbaycan Partiyasını seçməsi onun təkəcdə düzgün siyasətindən deyil, həm də aydın və parlaq gələcəyindən xəbər verir. Əminəm ki, partiyamızın sıralarında gənclər özlərini çox rahat və inamlı hiss edir. Gənclər üçün onun cazibədarlığı həm də bununla əlaqədardır.

Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında yüksək fəallığı ilə yanaşı, geniş beynəlxalq əlaqələrə də malikdir. Əməkdaşlıq etdiyimiz çoxsaylı xarici ölkə partiyaları vasitəsilə biz Azərbaycan həqiqətlərini olduğu kimi dostlarımıza çatdırmaq imkanı əldə etmişik. Əminəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı xaricdə ən layiqli şəkildə təqdim edə bilər.

Qarşıda əzəmətli vəzifələr durur

Şərəfli yubileyini misilsiz uğurlarla qeyd edən Yeni Azərbaycan Partiyasının gələcəklə bağlı böyük planlarının olması heç kimi təəccübləndirməməlidir. İsgüzar əhvali-ruhiyyə, sabaha nikbin baxış partiyamızın siyasi davranış tərzinin fərqləndirici cəhətləridir. Azərbaycanı qüdrətli dövlətə çevirmiş uğurlar, onların əzəməti daha böyük, daha möhtəşəm qələbələrə həvəsləndirir. Liderimiz Prezident İlham Əliyevin bəyan etdiyi dərin islahatlar strategiyası qarşıdakı illərdə partiyanın çoxminli üzvlərini səfərbərliyə səsləyən əsas çağırışıdır.

Azərbaycan inkişaf və transformasiyanın yeni mərhələsinə qədəm qoymağdadır.

Ötən illərin uğurları və nailiyyətləri yeni mərhələnin qarşıya qoyduğu vəzifələrin ləyiqincə yerinə yetirilməsinə etibarlı zəmin yaradıb. Lakin bu, inkişafın keyfiyyətə yeni mərhələsinə yüksəlməyin məsuliyyətini əsla azaltmır, bəlkə də daha böyük səriştə, peşəkarlıq və fədakarlıq tələb edir. Yeni Azərbaycan Partiyası olaraq biz növbəti illərin əsas hədəflərini, onların xüsusiyyətlərini dəqiqliyi ilə təhlil edib, ən düzgün qərarları qəbul etmək və onları uğurla yerinə yetirmək zorundayıq. Əvvəlki illərdə nümayiş etdirilən inkişaf sayəsində Azərbaycan iqtisadi gerilik, yoxsulluq, kütləvi işsizlik kimi bəlalərlə vidalaşdı. İqtisadi və sosial infrastruktur bütünlüklə yeniləşdi və müasirləşdi, insanların həyat səviyyəsi xeyli yüksəldi, həyatımızda yeni standartlar tətbiq olunmağa başladı.

Həyat isə inkişaf edir, daim yeni tələblər meydana gəlir. Eyni zamanda insanların özünüqiyətləndirmə meyarları da dəyişir və yüksəlir. Bütün bunlar iqtisadiyyatın inkişaf etdirilməsi qarşısında yeni vəzifələr qoyur, sosial inkişaf yeni tələblərə uyğunlaşmaq zərurəti ilə üzleşir. Sadəcə dildə desək, insanlar daha yaxşı yaşamaq arzularını açıq şəkildə ifadə edirlər. Mən bunu tamamilə təbii, hətta faydalı hesab edirəm. Tələbatların inkişafı və onların ləyiqincə ödənilməsi istiqamətində hökumətin səylərinin artırılması istənilən tərəqqinin başlıca motivasiyasıdır. Vaxtilə sovet ideologiyasının qızgın tənqid atəşinə tutduğu qərb ölkələrindəki istehlak cəmiyyəti konsepsiyası, əslində, haqqında yuxarıda qeyd etdiyimiz motivasiyanı hərəkətə gətirmək məqsədi güdüdü. İstehsalın inkişafına istehlakın artması qədər təkən və rəcək amil düşünmək mümkün deyil. Səbəb-nəticə məntiqi isə tamamilə aydındır: istehlak olmadan istehsal mənasını və başlıcası isə qida mənbəyini bütünlüklə itirmiş olur. Bu mənada qarşımızda duran ən ümdə vəzifə yeni formada və keyfiyyət halında istehsal və istehlak qarşılıqlı münasibətlərinin tənzimlənməsi hesab edilir. Həmin tandem-

də birinci hədəf istehsalın inkişafı, ikinci hədəf isə istehlakın səviyyəsinin yüksəldilməsidir.

Mahiyyət etibarilə dərin islahatlar strategiyasının Azərbaycanda istehlak cəmiyyəti konsepsiyasının milli modelinin formalaşmasına gətirib çıxaraçağına şübhə etmirəm. Bu, o Azərbaycan olacaqdır ki, orada:

- * yüksək texnologiyalara əsaslanan şaxələnməmiş iqtisadiyyat yaradılıb;

- * əməyin xarakteri köklü surətdə dəyişib, əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artıb;

- * işsizlik problemi inkişaf etmiş ölkələrin modelinə uyğun şəkildə həll olunub;

- * əhalinin həyat səviyyəsi yeni, daha yüksək standartlara uyğunlaşmış;

- * sosial motivasiya mexanizmi səmərəli şəkildə fəaliyyət göstərir.

Qarşımızda duran digər vəzifə optimallaşdırma və qabaqcıl idarəçilik metodları əsasında idarəetmə sisteminə zəruri islahatların həyata keçirilməsi, mövcud olan və bizi narahat edən bəzi neqativ halların kökünün kəsilməsi, ədalətli cəmiyyət modelinin daha da təkmilləşdirilməsidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan hər bir vətəndaşı üçün onun arzuladığı, istəklərinin reallaşmasına imkan yaradan ölkə olsun. Güman edirəm ki, qədəm qoyduğumuz yeni inkişaf mərhələsində tərəqqinin və sosial rifahın başlıca motivasiyası kimi Azərbaycan arzusu konsepsiyası formalaşacaq və tətbiq ediləcək.

Azərbaycanın milli maraqlarının qorunması Yeni Azərbaycan Partiyasının siyasi platformasının heç zaman dəyişməyən prioritetidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi daim partiyamızın sədri Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Ordumuzun müasir döyüş qüdrəti və əzəməti dəfələrlə öz təsdiqini tapıb. Bu, bizim qələbəyə inamımızı artıran əsas amildir. Qarşıdakı illərin fəaliyyət gündəliyində yenə də ilk sırada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dayanır.

Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümünü möhtəşəm qələbələr, uğurlar, nailiyyətlər tarixi kimi qeyd edir. Bundan sonrakı tariximizin də uğurlu, yeni-yeni qələbələrlə zəngin olacağına inanırıq. Xalqımızın Yeni Azərbaycan Partiyasından, onun lideri Prezident İlham Əliyevdən bundan sonra da böyük gözləntiləri var. Bu bizi yeni qələbələrə səsləyir. İnanıram ki, böyük ideallar, milli maraqlar naminə partiyamızın hər bir üzvü yeni fədakarlıqlara hazırdır.

Əli ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi

2017-ci ilin yanvar-sentyabr aylarında Yasamal rayonunun sosial- iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

Yasamal rayon Statistika Şöbəindən verilən məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 223325,1 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 90,5 faiz təşkil edir.

tən 24,5 faiz azalmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1816997,8 min manatlıq məhsul satılmış, dövriyyənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünün 88 faizini təşkil edərək, 498979,3



Sumqayıtda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir

YAP Sumqayıt şəhər təşkilatının qadınlar şurası İnteqrasiya təlimli internat tipli gimnaziyanı ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının təşəbbüsü ilə partiyanın bir qrup fəal üzvü Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya-da olub. İlk öncə, qonaqlar şagirdlərin əl işlərinin sərgiləndiyi guşə ilə tanış olublar, daha sonra isə məktəbdə təşkil olunmuş tədbirə qatılıblar.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Ayət Kərimova məktəbin fəaliyyəti, keçirilən tədbirlər haqqında qısa məlumat verərək, bu gün dövlətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara yaradılan şəraitdən danışıb. "Göstərilən diqqətə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və ölkənin Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiri-

rik"-deyə qeyd edən A.Kərimova göstərilən bu qayğıdan bəhrələnərək, daha böyük uğurlara imza atacaqlarını bildirib.

Sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə, Azərbaycana, bayrağımızın vəsfinə həsr olunmuş şeirlər söylədilər, mahnı və rəqslər ifa etdilər.

Ədəbi-bədii kompozisiyalardan sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının sədri Nazilə Cəlilova, qadınlar şurasının üzvləri Leyla Abdullayeva, Təranə Rəcəbli, Səidə Səfərova, Leyla Əliyeva, Nəzakət Dadaşova və Aygün Zülfüqarlı uşaqlara öz ürək sözlərini bildirərək, onlara təhsillərində müvəffəqiyyətlər və müstəqil Azərbaycanın ən layiqli vətəndaşları kimi böyüməyi arzuladılar.

Tədbirin sonunda İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurası adından hədiyyələr təqdim edilib.

Rövşən RƏSULOVA



2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 1822765,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox olmuşdur.

Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 468577,8 manat dəyərində xidmət göstərilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ol-

muşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 220132,1 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 66,7 faiz təşkil etmişdir. İstifadə olunmuş vəsaitin 172158,1 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir və əvvəlki ilin müvafiq dövrünə nisbət-

min manat həcmində olmuşdur. İstehlak məhsullarının 10,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,1 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 22,8 faizi isə məhsul bazarlarında satılmışdır.

Rayonun iqtisadi və sosial sahələrində yanvar-avqust aylarında muzdlarla işləyənlərin orta aylıq əmək haqqı 646,8 manata çatmışdır.

Qismət İSMAYILOV

“Bayrağımız qürur mənbəyimizdir”

YAP Masallı rayon təşkilatı bu mövzuda tədbir keçirib



Dünən YAP Masallı rayon təşkilatı aparatında Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov açaraq bildirib ki, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir: “Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə sərəfi, qüdrəti olmaqla, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayır”.

YAP Masallı rayon təşkilatının məsləhət-

çisi Şəmşir Kərimov çıxış edərək, hər bir kəsin Azərbaycan bayrağımızı özünün müqəddəs borcu kimi qəbul etdiyini bildirib: “Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzünə götürərək, üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, Azərbaycanın imzası bütün dünyaya həkk olunacaq”.

Tədbirdə iştirak edən Kənan Haşimov, Sakit Xosiyev, Şamil Məmmədov, Əntiqə Tağıyeva və başqaları çıxışlarında vurğuladılar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən, üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir.

RƏFİQƏ

4 noyabr 2017-ci il

İnformasiya liderliyini qoruyub saxlayan Azərbaycan radiosu

Milli radiomuz 6 noyabr 1926-cı ildən bu günümüzdə qədər 91 ildir ki, Azərbaycan dinləyicisi ilə yol gəlir

Azərbaycanda XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio bir əsrə yaxın bir məsafədə informasiya liderliyini qoruyub-saxlaya bilib. Dünya dəyişir, yenilənir, amma xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. 1926-cı ilin 6 noyabr tarixində yaradılan Azərbaycan radiosu xalqın ictimai-fikir tarixində yeni bir gün, əvəzsiz zamandır. Həmin tarix hər zaman xatırlanır, paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan yayımlanan verilişlər Azərbaycan xalqının həyatına böyük yenilik gətirdiyi üçün yazılı tariximizdə - salnamələrdə yer alıb. İstənilən bir yeniliyi, informasiyanı, dünya panoramasını bir neçə dəqiqə ərzində cəmiyyətə ötürərək və onun informasiyaya olan tələbatını ödəyir.

Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.

Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır.

Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saati" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktörleri Azərbaycan Politeknik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktörler yetişdilər. Radioya peşəkar mütəxəssislərin yol açması Azərbaycan radiosunun gündəlik verilişlərinin həcminin artmasına gətirib çıxarır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak etdirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası da genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilir. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır.

1931-ci ilin dekabrında H.Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölümlər", C.Cabbarlının "Aydın", "1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılın tifaq" pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarıldı.

Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol gələn Azərbaycan radiosu keşməkeşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Bu gün arxiv materialları bizə yaşanılan illəri təqdim edir. Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fəv-



qələdə, acınacaqlı bir xəbəri ictimaiyyətə çatdırmaq nə qədər çətin olsa da, bu gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktör Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Həmin zamandan 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmle mübarizədə mikrofonu ən kəsərlə silaha çevirirlər. Müharibə dövrünün tələblərinə uyğun olaraq, radio buraxılışları çox əsas müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır və montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artır və radionun gündəlik verilişlərinin həcmi 5 saata qədər artır. Ağır müharibə dövrünün ən çox dinlənən verilişi "Azərbaycan - cəbhə üçün"ü hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzünə düşürdü. Hər gün dinləyiciyə mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində çatdırılırdı. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda çıxış edir, vətənpərvərlik mövzularında yazılmış pyeslər və tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı. Elə qələbə sorağını da Azərbaycan dinləyicisi radio vasitəsi eşidir. Həmin dövrdə SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan edir. Bu tarixi gün uzun illər boyu Azərbaycanda da bayram edilir. Amma tarixi ədalət qələbə çalır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.

Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini ge-

nişləndirdi. 1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq və gənclər proqramlarının hazırlanmasına üstünlük verildi. Efirde hər gün 12-15 konsert proqramı səsləndirildi. 1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olduğu Azərbaycan Televiziyası radiodan düz 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda Azərbaycanın tanınmış sənətkarı, gənc aktrisa Nəcibə Məlikova görünüb. Radio başlanan zaman "Danışır Bakı" deyildiyi kimi, Nə-

ümummilli Lider Heydər Əliyev radioda və ekranda elmin və mədəniyyətin nailiyyətlərinin təbliğinə çox böyük əhəmiyyət verirdi. O, Azərbaycan teleradiosu ilə xalqa çatdırılan informasiyanın miqyasını və təsirliliyini yüksək qiymətləndirirdi.

Radionun yaxın keçmişinə yazılan tarixi də Onun prinsipial mövqedən çıxış etdiyini bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalq deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Mənbələrdə yazılır: "...Televiziyanın enerji blokunu parladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirədən uzaqlaşdırılır. Radioda hərbi sensor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq və iftira dolu məlumatları ötürülürdü. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün tefərrüatı ilə dünyaya çatdırıb".

Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyillərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır və hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işğal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını siper edən vətən oğullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdıran radiomuz bir gün qələbə sorağını da, Şuşada və Qarabağda yaşayacağımız zəfər sevincini də bizə çatdıracaq. Nəce ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını çatdırdı. 1994-cü il sentyabrın 20-də "Əsrin Müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayıldı.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən, Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün radio vasitəsilə yayımlanan verilişlərin miqyası geniş və auditoriyası çoxdur. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosu müxtəlif məzmunlu proqramlarla dinləyicilərinə görüşünə gəlir. İctimai-siyasi proqramlar, ədəbiyyat və incəsənət, baş proqramlar direksiyası, musiqi verilişləri, təhsil və elmi-kültüvi proqramlar, xalq yaradıcılığı, gənclik və idman, uşaq verilişləri və s.

Cəmiyyətin idarə olunmasında ən sərfəli vasitə kimi qəbul olunan "kağızsız və məsafəsiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Bu gün öz sözünü deyən bilən, öz fərqli dəsti-xətti ilə seçilən, ən güclü təbliğat sistemində çevrilən radiomuz 91 ildir ki, Azərbaycan dinləyicisi ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları və beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq.

Nəzakət ƏLƏDDİNQIZI

Siyasiləşmiş QHT-lərin qrant maxinasiyası

Müxalif qüvvələri siyasiləşmiş QHT rəhbərləri əvəz edir

Azərbaycanda QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar fəaliyyət göstərməkdədir. Bu təşkilatların praktiki fəaliyyətlərində bir sıra istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir.

Təəssüflər olsun ki, dünya praktikasında özünəməxsus vəzifə və səlahiyyətlərini unudub, yalnız şəxsi və korporativ maraqlarını təmin etmək məqsədi güdən QHT-lər də var. Onların əsas gəlir mənbələri xarici donorların ayırdıqları qrantlardır. Bəzi təşkilatlar göndərdikləri məlumatlarla Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməklə məşğuldurlar. Bu şəbəkənin əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dövləti, hakimiyyətin siyasəti haqqında müsbət mövqedə olan və müsbət fikirlər səsləndirən ictimaiyyət nümayəndələrini, ziyalıları, habelə, Azərbaycana dost münasibəti olan xarici təşkilatları, ekspertləri gözəndən salmaq, onlara qarşı inamsızlıq mühiti yaratmaqdır. Yeni siyasi partiyalarla birgə siyasi oyunlara girir, sözdə "layihələr" həyata keçirdiklərini bildirirlər. Beləliklə, aparılan araşdırmalara əsasən, siyasiləşmiş QHT-lər, əsasən, Qərbdən qrantlar alan dağıdıcı müxalifət onların muzdlu nöqərlərinə çevrilirlər. Məhz bu səbəbdən də, bir zamanlar qrant maxinasiyası siyasiləşmiş QHT-lərlə bir yerdə olduqları AXCP və Müsavatı muzdlu nöqərlərə çevirərək, bir-birlərinə qarşı müəyyən ittihamlarla çıxış edirlər. Xaricdə olan havadarları siyasiləşmiş QHT-lər vasitəsi ilə dağıdıcı müxalifət partiyalara pullar ötürürlər ki, ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratsınlar. Məsələn, uzun illərdir ölkəmizdə fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun məqsədi guya müxalifətin fəaliyyətini "dünya standartları"na uyğunlaşdırmaq, yəni onlara "demokratiya" dərsi keçməkdir. Ancaq nədənsə, adıçəkilən ABŞ təşkilatları, həmçinin, digər Qərb qurumları siyasiləşmiş QHT-lərlə əməkdaşlığa can atmırlar. Hansı ki, Azərbaycanda kifayət qədər sağlam fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, ictimai birliklər səmərəli işlər aparmaqda, layihələr gerçəkləşdirməkdədirlər. Qeyd edək ki, onların maliyyə hesabatlari siyasiləşmiş qurumlardan fərqli olaraq, şəffaf və demokratikdir.

Qrant maxinasiyası dağıdıcı müxalifəti muzdlu nöqərə çevirib

Qanunvericilikdə göstərilir ki, QHT-lər, vətəndaş cəmiyyəti institutları, ictimai birliklər heç bir kommersiya və siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Lakin qanunvericiliyə məhəl qoymayan bəzi yerli təşkilatlar həm dağıdıcı müxalifətlə, həm də yuxarıda adları vurğulanan beynəlxalq təşkilatlarla əməkdaşlıqlar edir, onların təli-



matlarını canla-başla gerçəkləşdirməyə səy göstərirlər. Əlbəttə ki, qrantlar, maliyyə donorlarının ayırdıqları vəsaitlər hesabına. Nəticədə, Azərbaycan dövlətçiliyini təhlükə altına ala biləcək hadisələrə rəvac verən "NİDA", "RATİ", Media Hüququ İnstitutu kimi "təşkilatlar" qanun qarşısında cavab verməli olurlar.

Məsələn, aparılan araşdırmalardan məlum olub ki, Milli Demokratiya İnstitutunun son illərdə ayırdığı qrantlar öz çoxşaxəliliyi ilə radikal qurumlara sərf edilib. ABŞ qrantı hesabına maliyyələşən yerli təşkilatlar ölkələrində insan hüquq və azadlıqlarının qorunması haqqında bəyanatlar verir, onların bu iddiaları, bəyanatları sonradan "Freedom House", "Human Rights Watch", "Amnesti International" və digər bu kimi guya insan haqları təşkilatlarının hesabatlarına daxil edilir. Bax, bu səbəbdən də, xarici donorlar öz qrant müsabiqələrini şəffaf şəkildə keçirməkdə maraqlı olurlar. Bax, bu səbəbdən də, USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi qrant müsabiqəsi də qapalı saxlanılıb. Belə olmasaydı, onda ölkənin digər media quruluşları və jurnalist təşkilatları da bu müsabiqədə iştirak etmək arzusunu ifadə edə bilərdi. Bu isə, qrant ayırmaqların marağında deyil. Çünki onlarda hər şey məqsəddir.

Aydın Mirzəzadə: "Özünü siyasətə qoşan QHT-lərin fəaliyyətində, ilk növbədə, antihökumət, antimillilik görürük"

Millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə sözügedən məsələ ilə bağlı bildirib ki, Qərbdəki bəzi dairələr Azərbaycanda məqsədyönlü surətdə "beşinci kolon" yaratmağa çalışırlar: "Bunu bir vaxtlar siyasi təşkilatlar xəttinə etmək istədilər. Azərbaycan cəmiyyəti buna sərbəst reaksiya verdiyindən isteklərini yarımqıç saxladılar. Vaxtaşırı ayrı-ayrı insanları öz maraqlarına uyğun fəaliyyət aparmağa yönəldirlər. Bu formaldan biri də qeyri-hökumət təşkilatlarıdır. Göründüyü kimi, bu qurumlar siyasətlə məşğul olmayan, müəyyən sosial proqramları həyata keçirən vətəndaşlar tərəfindən yaradılan təşki-

latlardır. Amma onlar arasında siyasiləşməyə meyil edən, QHT hərəkatına varlanmaq vasitəsi kimi baxanlar da tapılır. Bu proses də onlara ayrılan vəsait əvəzinə, müəyyən addımların atılması tələbilə müşayiət olunur. Heç də təsadüfi deyil ki, özünü siyasətə qoşan QHT-lərin fəaliyyətində, ilk növbədə, antihökumət, antimillilik hərəkatı görürük. Azərbaycanın ümummilli maraqlarını beynəlxalq aləmdə müdafiə edən və xaric tərəfindən maliyyələşən QHT-lər yoxdur. Xaricdəki müəyyən dairələri, məhz hökumət, dövlət əleyhinə aparılan fəaliyyət maraqlandırır və belə fəaliyyəti həyata keçirənlərə böyük məbləğlərin ayrıldığı da cəmiyyətimiz üçün artıq sırr deyil".

Fərəsət Qurbanov: "QHT-lərin fəaliyyəti cəmiyyətin mənafeyinə xidmət edən humanitar fəaliyyət növüdür"

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərəsət Qurbanov bəzi QHT-lərin dağıdıcı müxalifət partiyaları ilə sıx əməkdaşlıqlarına toxunaraq, bildirib ki, QHT-lər öz enerjili resurslarını cəmiyyətin ayrı-ayrı təbəqələrinin problemlərini və yaxud digər məsələlərin həllinə yönəldən və insanlığa xidmət edən humanitar fəaliyyətdir: "Təəssüf ki, bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənara çıxaraq, siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərir və yaxud ayrı-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər. Yəni ayrı-ayrı siyasi partiyaların çirkin məqsədlərinə çatmaları üçün onlara müəyyən dəstək verirlər. Bu cür hərəkatlar qanunla yolverilməzdir. O cümlədən, həmin QHT-lər özlərinin nizamnaməsinin müddəalarına zidd olan fəaliyyət yolu tutmuş olurlar".

F.Qurbanov bildirib ki, siyasiləşmiş QHT-lərin əsas ideoloqlarından olan Leyla Yunus və onun kimi adamların fəaliyyəti artıq cəmiyyətimizə bellidir: "Bunları QHT adlandırmaq da doğru deyil. Çünki bunlar öz fəaliyyətlərində cəmiyyət və dövlətə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Onların nümayiş etdirdikləri siyasi xətlərində açıq görünür ki, bunlar ölkəmizə qənim kəsilmiş şəxslərdir. Adları çəkilən bu şəxslər Azərbaycan dövlətinin əldə etdiyi uğurlarına paxıllıq hissi ilə yanaşaraq və bu uğurlara nə isə bir kölgə salmağa çalışırlar. Ancaq onların özlərinə tərəfdaş, xarici maraqlı fondlardan dəstək toplanmaları üçün etdikləri canfəşanlıqların heç biri öz bəhrəsini verməyəcəkdir. Çünki inanmıram ki, hansısa QHT L.Yunus kimi pozucu bir şəxsin fitvasına uysun. L.Yunus kimi şəxslərin fəaliyyəti tamamilə qanuna ziddir. Onun fəaliyyəti, bütövlükdə, milli maraqlarımıza zidd olan bir hərəkatdır".

Beləliklə, siyasiləşmiş QHT-lər unudurlar ki, Azərbaycan hüquqi dövlətdir. Hər kəs hüquqi fəaliyyəti və əldə etdiyi gəlirlərin mənbəyinə aydınlıq gətirməlidir. Bu baxımdan, ölkəmiz əleyhinə olan QHT-lər gec-tez ifşa olunur və bu yolun sonu yoxdur.

Rəfiqə HÜSEYNOVA

Müxalifət niyə xəyanət yolunu tutur?

Teyyub Qənioğlu: "Maliyyə yardımları almaq üçün xarici qüvvələrin pozucu sifarişlərini yerinə yetirirlər"

Müxalifət daxilində baş verən partiyalararası qarşıdurmalar gərginləşərək ciddi və həlli mümkün olmayan problemlər yaradıb. Artıq dağılmaqda olan partiyaları onların himayədarları rolunda çıxış edən xarici dairələrdə kömək imkanında deyil. Baxmayaraq ki, ABŞ-da səfərdə olan "Milli Şura" deyilən qondarma qurumun sədri Cəmil Həsənli müxalifət partiyalarının bir araya gəlməsi üçün səylərini davam etdirəcəklərini bildirib. Bununla da özünü ifşa etmiş olub. Yəni ABŞ-dakı qüvvələrin ona müxalifətin birləşməsi üçün mühüm tapşırıqlar verdiyini nümayiş etdirib.

"Təkamül" partiyasının sədri Teyyub Qənioğlu isə "Səs" qəzetinə açıqlamasında bildirib ki, kimin və hansı qüvvənin, müxalifətə birləşmək üçün necə tapşırıq verməsindən asılı olmayaraq, müxalifətdaxili pərəkəndəliyi aradan qaldırmaq mümkün olmayacaq. Partiya sədri bunun səbəbini düşərgə daxilində didişən təşkilat sədrlərinin kifayət qədər iddialara malik olmaları ilə əlaqələndirir: "Məlum məsələdir ki, Azərbaycanın müvəffəqiyyətlərini gözü götürməyən xarici qüvvələr var. Azərbaycan da xoşagəlməz hərəkatların baş verməsində maraqlı olan qüvvələr həm xaricdə, həm də daxildə mövcuddur. Bu baxımdan da, ölkəmizlə bağlı xarici və daxili qüvvələrin istekləri üst-üstə düşür. Dağıdıcı müxalifət düşərgəsinin təmsil edən təşkilatlar, reallığı özündə əks etdirməyən xülyalarını gerçəkləşdirmək üçün xaricdən özlərinə dəstək axtarırlar. Maliyyə yardımları almaq üçün də xarici qüvvələrin pozucu sifarişlərini yerinə yetirirlər. Bunlar, məhz xarici qüvvələrin maraqlarına xidmət etmək üçün Azərbaycan haqqında dezinformasiyalar yayırlar. Ona görə də, radikal müxalifət düşərgəsinin təmsil edən qüvvələr, Azərbaycan sərhədlərini keçən kimi, özlərini xaricdə olan qüvvələrə reklam etdirməkdən ötrü Azərbaycanla bağlı şər və böhtan səsləndirirlər. Təbii ki, bu da həmin müxalifət düşərgəsinin təmsil edən şəxslərə heç vaxtı başucalıq gətirməz. Yaxşı olardı ki, müxalifət bu cür hərəkatlarından əl çəkəcək. Çünki əks-təqdirdə bu, onların özləri üçün yaxşı olmayacaqdır".

T.Qənioğlu onu da bildirdi ki, ümumiyyətlə, müxalifət düşərgəsinin təmsil edən şəxslərin mövqeyi millətin, dövlətin milli mənafehlərinə və dövlət mənafehlərinə ziddirsə, buna qarşı ictimai qınaq sərbəst olmalıdır: "Bəzi qüvvələr hesab edirlər ki, öz məqsədlərinə çatmaq üçün istənilən vasitə məqbuldur və bu zaman milli dövlət maraqları arxa plana, özlərinin şəxsi maraqları isə ön plana keçir. Bu da qəbulolunmaz bir haldır və qətiyyətlə pislənməlidir. Təəssüflər olsun ki, hər zaman olduğu kimi, yenə də müxalifət düşərgəsinin təmsil edən şəxslər yersiz hərəkatlarından əl çəkmirlər".

T.Qənioğlu onu da bildirdi ki, son 20 ildə müxalifət milli siyasi məkanda fəaliyyətini yalnız öz maraqlarının təmin olunması baxımından qurub: "Məhz adlarını müxalifət qoyan bu qüvvələr ölkəmizdə ictimai-siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum ediliblər. Xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atırlar. Amma onlar nə etmələrdən asılı olmayaraq, heç vaxtı öz məkrli isteklərinə çatmayacaqlar. Çünki onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur".

GÜLYANƏ

4 noyabr 2017-ci il

TƏRS BAXIŞ

Rüstəm İbrahimbəyov Əli Kərimliyə "rədd ol" deyib?

Yaxud 2013-ün ssenarisi 2018-də təkrarlanmayacaq

"Milli Şura"nın "fəxri sədri" kimi fəaliyyətsiz olan Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında Azərbaycana dönməyəcəyi, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmayacağı və ümumiyyətlə, siyasətlə məşğul olmayacağı ilə bağlı fikirlərini açıqlamışdı. Prosesləri uzaqdan izlədiyini deyən kinorejissor bu vasitə ilə, necə deyərlər, yaxasını kənarə çəkdiyini göstərib. Halbuki R.İbrahimbəyov 2013-cü ildə keçirilmiş prezident seçkilərindən öncə "gur-gur guruldayırdı", hətta AXCP-nin və Müsavatın ideya müxtəlifliyi ilə yaradılmış "Milli Şura"da sədr seçilib ölkəyə rəhbərlik iddiasını da ortaya qoymuşdu...

Məhz həmin vaxt "Milli Şura"da fikirlər haçalanmağa başlamışdı

Ancaq seçkilərə çox az bir müddət qalmış R.İbrahimbəyov ikili vətəndaş olduğuna görə seçkilərə qatılmadı. Üstəlik onu müxalifətin "vahid namizədi" kimi irəli sürənləri aldadaraq, Azərbaycana dönməkdən imtina etdi. Daha dəqiq desək, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan kinorejissor seçkilərdə iştirak etmək üçün daimi yaşadığı ölkənin Miqrasiya Xidmətinə müraciət etməyib. Buna görə də, "Milli Şura"ya daxil olan siyasi partiyalar onun namizədliliyindən imtina edərək, AXCP sədri Əli Kərimlinin təkidi ilə ehtiyat "vahid namizəd" oyunbazlığına gedib, Cəmil Həsənlinin namizədliliyini irəli sürdülər. Halbuki məhz həmin vaxt "Milli Şura"da fikirlər haçalanmağa



başlamışdı. AXCP-nin cinahında olanlar C.Həsənlinin namizədliliyini dəstəkləsələr də, İsa Qəmbərin tərəfində dayanırlar idi. Müsavatçılar son anda "Milli Şura"nın Rusiyanın bir sıra siyasi dairələrinə işlədiyini əsas götürüb, bu qurumu tərək etdilər, üstəlik, zaman-zaman Müsavata dəstək göstərən KXCP və s. siyasi təşkilatlar da eyni addımı təkrarladılar və gözlənilmədiyi kimi, baş verəcəyi gözlənilən hadisə yaşandı - "Milli Şura" seçkilərdə rüsvayçı məğlubiyyətə uğradı.

Ortada maraq var idi və bu maraq maliyyə məsələsində idi

O da əbəs deyildi ki, həm seçkilərdən əvvəl, həm də seçkilərdən sonra "Milli Şura"nın Rusiyada yaşayan azərbaycanlı milyarderlər tərəfindən qurulmuş "Milyarderlər İttifaqı"ndan maliyyəyəldiyi barədə məlumatlar təsdiqini tapırdı. Ona görə də, 2013-cü il seçkilərindən qabaq, həm də Rusiya vətəndaşı olan R. İbrahimbəyovun "Milli Şura"nın "vahid namizədi" seçilməsi də, bu baxımdan, təsadüfi hesab edilə bilməzdi. Sadəcə, ortada maraq var idi və bu maraq maliyyə məsələsində idi. Ə.Kərimli isə R.İbrahimbəyov kartından maksimum yararlanmağa çalışı-

raq, onun vasitəsi ilə "Milyarderlər İttifaqı"ndan daha çox pul qoparmağa çalışırdı. Bu səbəbdən, C.Həsənlidən qabaq Ə.Kərimli, məhz R.İbrahimbəyovun üzərində təkidlər edirdi. Məsələn, 2013-cü ilin aprel ayından oktyabra qədər "Milli Şura"nın keçirdiyi mitinqlərdə iştirak etməyən R.İbrahimbəyovun Rusiyadan yazdığı mesajlarını Ə.Kərimli mobil telefonla oxuyurdu və ona "müxalifətin lideri" deyərək xitab edirdi. Halbuki onun özü də yaxşı bilirdi ki, İbrahimbəyov Azərbaycana geri dönməyəcək. Sadəcə, seçkilərə çox az bir müddət qalana qədər ona canlı pul kimi baxan AXCP sədri bacardığı qədər qazanc əldə etməyə çalışırdı. Son anda isə, ortaya siyasi məqsədi və mənsəyi bilinməyən, dəfələrlə AXCP-yə və müxalifətə xəyanətlərdə bulunan C.Həsənlili "vahid namizəd" qismində irəli sürüldü və bu zaman kəskin qalmaqlar artmağa başladı.

Artıq qapıda 2018-ci ildir və AXCP sədri Ə.Kərimli çox yəqin ki, yenidən R.İbrahimbəyov kartını işə salaraq, maliyyə maraqlarını güdmək planını cızıb. Ancaq İbrahimbəyovun bir neçə gün qabaq "gəlməyəcəyəm" deməsi Kərimlinin Rusiya tərəfdən gələcəyini düşündüyü maddi kanalını bağlayıb. Ona görə də, bir neçə uğursuz mitinqləri vasitəsi ilə xarici ağalardan pul qazanan AXCP sədri seçkilər ərəfəsində pul qazanmaq şansını itirəcəyindən ciddi şəkildə təlaş keçirməyə başlayıb. Ən azından, R.İbrahimbəyovun ona mədəni şəkildə "rədd ol" deməsi hər şeyi tam çılaqlığı ilə ortaya çıxarır.

R.RƏSULOVA

Əhməd Oruc: "Rəsul Quliyevin gəlməsi lehinə yox, gəlməsi əleyhinə şərtlər daha çoxdur"

"S"eçkilər öncəsi hər hansı bir şəxsin siyasi mövqeyindən asılı olmayaraq, məqsəd və məramlarını ortaya qoymaları normal bir haldır. Bu baxımdan, Rəsul Quliyev də hər seçkilərdən qabaq bənzər fikirlərlə çıxış edir. Bi fikirləri SİA-ya "Azadlıq" Partiyasının sədri Əhməd Oruc sabiq spikerin son vaxtlar fəallaşmasına və 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərində iştirak etməsi üçün ölkəyə qayıdacağı iddialarına münasibətini bildirərək deyib.



Partiya sədri buna baxmayaraq, Rəsul Quliyevin öz iddiasını reallaşdırma bilməyəcəyini deyib və bildirib ki, əslində onun Azərbaycana geri dönməsini əngəlləyən bir sıra faktlar mövcuddur: "Bu, onun haqqı olsa da onu da unutmamalıyıq ki, 1996-cı ildən artıq 21 il keçib və ötən illər ərzində göstərdiyi fəaliyyətini nəzərdən keçirsək, Rəsul Quliyevin gəlməsi lehinə yox, gəlməsi əleyhinə şərtlər daha çoxdur. İlk növbədə əgər ölkəyə gələrsə, ona cənab işi açılacaq, digər tərəfdən, qanunlara görə prezidentliyə namizəd son on ili ölkə ərazisində yaşayan vətəndaşlar olmalıdır".

Əhməd Oruca görə, sabiq spikeri heç müxalif kəsim də dəstəkləmək fikrində deyil: "Səbəb isə Rəsul Quliyevin müxalifətin SİDSUH dövründə və daha sonrakı dövrlərdə yaradılmış qurumlarda, o cümlədən "Milli Şura"da təmsil olunmasıdır ki, sonradan o, həmin təşkilatlardan və əməkdaşlıq etdiyi siyasilərdən münasibətini soyudaraq aralanıb, eləcə də tərəflər arasında kəskin münasibətlər yaşanıb. Ümumiyyətlə, Rəsul Quliyev xarakterində çoxsaylı ziqzaqları olan bir adamdır. Ona görə də mən inanmıram ki, Rəsul Quliyev prezident seçkilərinə qatılması üçün ölkəyə qayıtsın. Hətta qayıdarsa belə, müxalif kəsimin ona dəstək verəcəyi inandırıcı deyil".

Rövşən NURƏDDİNOĞLU

Ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Ölkə ərazisində noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10°, gündüz 16-20° isti, Bakıda gecə 8-10°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası me-teohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara bölgəsində

çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəl-



bəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,

Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Haçqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Zəif şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 15-18° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.

Azərbaycanda qonaqpərvərlik haqqında ədəbi-bədii əsərlərdə, folklor əsərlərində də geniş bəhs edilmişdir. Türkdilli xalqlarda da qonaq müqəddəs sayılmışdır. Bu xüsusiyyət onların folklor nümunələrində də öz əksini tapmışdır. Türk xalqlarının folklor yaradıcılığına müraciət edən E.Əlibəyadə yazır: "Ullarımızın öyüd-nəsihətincə, qonaqpərvərlik, qonağa hörmət və qulluq göstərmək insani keyfiyyətdir; bu, xalqın daxili-mənəvi üstünlüyü kimi qiymətləndirilə bilər, bununla fəxr etmək, öyünmək gərəkdir. Gələcək nəsillərə də bunu etmək gərəkdir."

Nizami Gəncəvi "Yeddi gözəl" əsərində yazır:

Bağ gülü kimi qonaqsevər idi,
Qönçədəki qızılgül kimi güldü.

Onun bir hazır qonaq sarayı vardı ki,
Boyu yerdən Sürəyyaya ucalırdı.

Süfrə açıb büsat qurardı,
Lütfə bəslənmiş xidmətçilər saxlardı.

Kim gəlsəydi, atının cilovunu tutardılar,

Qaydayla süfrə açardılar.
Ona layiq mehmannəvazlıq ederdilər,

Onun öz şanına görə qonaqlıq verərdilər.

Göründüyü kimi, şair burada bir nəfərin simasında bütün bir xalqın qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan mühüm cəhətləri yığcam, lakin əsaslı şəkildə işıqlandırmışdır. Şairin təsvirindən aydın olur ki, qonaqlar üçün məxsusi yer ayrılır, süfrə açılır və büsat qurulur. Evə təşrif buyuran qonağın xüsusi hörmət əlaməti olaraq ayrıca otağa dəvət edilməsi məsələsinə toxunan Nizami Gəncəvi yazır: "Onu qonaqlar kimi içəriyə, eyvana apardılar."

Şirin Bünyadova yazır: "Bu misra hər bir ailədə qonağın diqqət mərkəzində olduğunu göstərir. Elə bu təsvirdə Nizami fikrinə davam etdirərək, qonağın və ev sahibinin bir-birinə hədiyyələr təqdim etməsindən söhbət açır. Müəllifin, eyni zamanda, qonaqların rahatlığı üçün ayrılmış guşənin olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətində xas olan xüsusiyyətləri anlamağımız üçün kifayət qədər əsas verir. Qonaqpərvərliyin geniş tətbiqinə meyilli səciyyəvi bir hal kimi dəyərləndirən Nizaminin əsərlərində qonaqlıq süfrəsinin təsvirinə tez-tez rast gəlmək olur." Nizaminin əsərlərində qonaqlıq məclislərinin təsviri bununla bitmir. Şair, eyni zamanda, "İsgəndərnamə"də Nüşabənin İsgəndəri, "Xosrov və Şirində Məhin Bannunun Xosrovu, "Leyli və Məcnun"da Leylinin atasının gələn elçiləri qarşılamağı və s. bu kimi təsvirlərə yer vermişdir. Nizami Gəncəvinin təsvirlərində qonaqpərvərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-aydın nəzərə çarpır və şair ona böyük rəğbət bəslədiyini aydın büruzə verir.

"Xosrov və Şirin" əsərində qonaqlar üçün açılan bol yeməklərlə dolu süfrədən bəhs edərkən, şair göstərir ki, yemək süfrəsində inək, qoyun, quş və balıq ətindən hazırlanmış müxtəlif çeşidli yemək növləri vardır. "İsgəndərnamə" poemasında da qonaqlıq süfrəsinin təsviri verilir. Burada müxtəlif çeşidli yeməklər - meyvələr, badamlar, halva, hətta şərab və s. olduğu təsvir edilir. Həmin əsərdə, həmçinin,

şair yenə də qonaqlıq süfrəsindən bəhs edərək burada toğlu ətindən hazırlanmış yeməkləri, süfrənin bərkəti sayılan uzun və dəyirmi çörəklər, məsus və riçal, paxlava, halva və şərbət olduğunu göstərir. Orta əsrlərdə elə bir müəllif yoxdur ki, qonaqdan, qonaqpərvərlikdən bəhs etməsin. Şirin Bünyadova əxilerin qonaqpərvərliyindən bəhs edərək yazır: "Əxilər dostlarını təkkələrdə qonaq edir, süfrə açır, sonra hamama götürürlər. Dönərkən yenidən süfrə açılır, yeməklər, şirniyyatlar və meyvələr təqdim olunur. Sonra Quran oxunur və səma rəqsi göstərilir. Səy-yaha görə əxilerin qonaqpərvərliyi o qədər yüksək səviyyədədir ki, aralarında problem çıxmasın deyər, qaydalar qoymuşlar. Qonağı ilk hansı qrup gormüşsə, o da qarşılamalı idi. Ona görə də, o biri qrup heç bir iddia irəli sürə bilməzdi. Qonaq qarşılaşmaqla sevinc hissələri duyurdular. Müsafirliyə nə qədər əhəmiyyət verildiyini qeyd edən səyyah göstərir ki, getmək istədikdə, ona belə cavab verilir ki, şəhərdə etibarımızı yox etmiş olarsınız, çünki qonaqlıq, ən aşağısı üç gün olmalıdır.

Şərəfxan Bidlisi yazır ki, Şah Təhmasib Hindistandan gələn Mirzə Humayunla Əbhada görüşürlər. Təhmasibə 4 misqal ağırlığında almaz bəxş edən qonağına, öz növbəsində, hörmət və ehtiram göstərməyə çalışaraq, şah bir neçə gün yaylaqda (Surluq) layiqli qonaqlıq və şənlik düzəltirdi. Sürək ovu zamanı qaribə təsadüf nəticəsində atılan ox Əbul Qasımı öldürdü. Bundan bərk əsəbiləşən Təhmasib də Mirzə Humayunu öldürmək istəyəndə, öz bacısının müdaxiləsi nəticəsində qonağa yazdığı gələrkə, fikrindən daşındı. Bu xalqımıza xas olan, qonağa

20 gün qalmağa icazə verirdilər. Onlar Avropadakı işlər barədə eşitməkdən məmnunluq duyurlar, çünki bu ölkələr barədə heç nə bilmirlər". M.Membre davam edir: "Onların yeməkləri türklərinə oxşayır, lakin onlar daha səxavətli və ürəyiaçıqdırlar və insanlara osmanlılardan daha tez-tez öz evlərində yemək verirlər". Bu fikir xalqımızın əsrlərdən bəri gələn adət kimi qonaqpərvərliyinə işarədir. Artıq xalqın möhürüdür. Məsələ burasındadır ki, məhz süfrə açmaq, müxtəlif yemək çeşidlərlə onu bəzəmək qonaqpərvərliyin ilkin əlamətidir. Bu, bir növ çörəyini bölmək və başqasıyla bərabər paylaşmaq deməkdir. Əbu Bəkr əl-Oütbi əl-Əhəri "şabanın 4-də (Lar Demavend) yaxınlığında Arqunun taxtگاهی olan köşkdə böyük qonaqlıq təşkil etdilər. (Qazan xan) hamama getdi, qüsl etdi və Şeyx Sədr əd-Din İbrahim Həməvi şəhadət kəlməsini təlqin etdi. Qazan xan və bütün dövlət başçıları müsəlman oldular. Əbu Bəkr əl-Oütbi əl-Əhəri də karvansarayın adını çəkmişdir.

Rəsmi vergi olmasa da, salamanə orta əsrlərdə Yaxın Şərqi bir sıra ölkələri kimi Azərbaycanda da hədiyyə şəklində təqdim olunan vergi idi. Feodal əyan və memurlar gələrkən, onu salamlamaq məqsədilə yerli əhali tərəfindən verilir. Bu, Səfəvilər dövründə yayılmışdır. Qətran Təbrizi yazır: "Həmişə qapısı açıq, süfrəsi başında qonağı vardır". Qonaqlıq məclisləri musiqinin müşayiəti ilə keçirilirdi. Bunu miniatür rəsmləri də təsdiq edir. Təsvirlərdən aydın olur ki, musiqiçilər üçün xüsusi guşə ayrılırdı. Elə bir yer ki, onların səsi yaxşı eşidilsin, eyni zamanda, müəyyən məsafədən dinlənilsin.

Azərbaycan ədəbiyyatında qonaqpərvərliyin tərənnümü

həddindən ziyadə güzəştin bariz nümunəsidir.

Ş.Bidlisi 1560-61-ci illərin hadisələrini qələmə alaraq göstərir ki, Qəzvinə çoxsaylı bəxşilərlə Sultan Bəyazidın elçiləri Əli paşa, Həsən ağa gəldilər. Onları qızılbaşların əmirləri qarşılayıb hörmətlə və ehtiramla şəhərə çatdırdılar. Onlar şaha at, məxmər və müxtəlif rəngli Dəməşq ipəyi təqdim etdilər. Adətə və qonaqpərvərlik mərasimində riayət edərkən, Təhmasib elçiləri müşayiət etməyi Cəfər bəyə tapşırırdı və yola salmağa icazə verdi. Ş.Bidlisi, həmçinin, qeyd edir ki, Yasavur Sultan Məhəmməd Xudabəndənin yanına öz inanılmış adamını çoxlu hədiyyələrlə göndərdi, çünki o, Xorasanda qalmaq istəyirdi. Sultan Məhəmməd də, öz növbəsində, onun elçisini xoş qarşılayıb, layiqli hədiyyələrlə yola salıb, hansı vilayətdə qalmaq istəyirsə, orada qalmasına icazə verdiyini söyləyir. Bu yüksək səviyyəli dövlət adamları arasında olan münasibət və onlara göstərilən xüsusi mehmannəvazlığı nümayiş etdirir. M.Membre şah Təhmasibin onu həvalə etdiyi adamların evlərinə tez-tez baş çəkirdi. O, qeyd edir ki, "Bütün bu adamlar mənimlə söhbət etməkdən həzz alırdılar, mənə öz evlərinə sərbəst şəkildə aparır və mənə bəzən 15-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin tabliği" istiqaməti çərçivəsində hazırlanıb

yətə boşaltdı. Bilmədik bizə əlayaq verən, odun doğrayan, heyvan kəsən kimdir."

İqtisadi münasibətlər və nikah əlaqələri zəminində yaranmış gediş-gəliş qonaqpərvərliyin meydana gəlməsinə gətirib çıxarmışdır. Deməli, qonaqpərvərliyin bünövrəsi, məhz bu zəmində qoyulmuşdu. Qeyd edək ki, Azərbaycanın coğrafiyaşünas alimi Əbdürrəşid əl-Bakuvi (XIV əsrin II yarısı - XV əsrin I yarısı) öz əsərində haqlı olaraq yazır: "Uca Allah insanı yer üzündə elə xaliq edib ki, o, heyvan kimi təkbaşına yaşaya bilməz və başqasıyla təmasda olmağa ehtiyacı var. Buna görə də təmas əmələ gəlib və bundan da insanın yeyəcəyi və geyimi asılıdır, bu isə öz növbəsində, çoxlu başqa, vaxtında hazırlanmışlardan asılıdır, çünki bütün bunları önləyən işləri insan təkbaşına görə bilməz. Buna görə də, Allahın müdrikliyi bu təması lazım bildi və hər bir insana təlqin olundu ki, o, hazırlanmışlardan birini icra etsin ki, onlardan bəziləri başqalarının köməyindən faydalansın, çünki sənətlər çox hallarda bir-birindən asılıdır".

Şirin Bünyadova qonaqpərvərliyin əsas əlamətləri kimi əl tutmağı və yardım etməyi göstərir.

İnsani münasibətlər xeyirxahlıq yolu ilə əldə oluna bilər. İnsanların bir-birinə əl tutub kömək etməsi

mənəviyyət qanunu və ən şərəfli iş hesab olunurdu. Qonaqların saxlanmasında karvansarayların da böyük rolu olmuşdur. Karvansaraylar bir sıra Şərqi ölkələrində olduğu kimi, Azərbaycanda da mövcud olmuşdur. Şəhərlərdə və mühüm ticarət əhəmiyyətli yollar üzərində salınan karvansaraylar mehmanxana tipli tikili kimi geniş yayılmışdı. İri ticarət mərkəzlərində onların sayı daha çox olurdu. Azərbaycanın bütün ərazilərində karvansarayların tikilməsində müəyyən bir oxşarlıq vardı. Karvansaraylarda istirahət otaqları ilə yanaşı, eyni zamanda, yeməkhana, axurlar, anbarlar, dükanlar və s. olurdu. Azərbaycan ərazisinə müxtəlif zamanlarda təşrif buyurmuş qonaqları, məhz müvəqqəti sığınacaq yerləri olan ev tipli karvansaraylarda yerləşdirirdilər. Azərbaycana müxtəlif zamanlarda gəlmiş və ölkəmizin ayrı-ayrı şəhərlərində olmuş səyahətçilər və tacirlərin, demək olar ki, əksəriyyəti belə karvansarayların mövcudluğundan bəhs etmiş, hətta onların daxili və xarici görünüşü barədə söz açmağı belə unutmuşlar. Beləliklə, Azərbaycan ədəbiyyatında, səyyahların xatirələrində xalqımızın qonaqpərvərliyi yüksəklikdə tərənnüm olunur.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Uşaqlarda piylənmənin səbəblərindən biri hormonal pozuntulardır



Hippokrat qəfləti ölüm hallarının daha çox kök insanlara xarakterik olduğunu demişdi. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi, endokrinoloq İlisur Novruzov deyib. Həkim bildirib: "Dünya Səhiyyə Təşkilatı uşaq dövründə yaranan piylənməni qlobal epidemiya kimi qiymətləndirir. Artıq çəki və piylənmə bir çox faktorlardan asılı olaraq enerji əmələ gəlmə və istifadə etmə arasında tarazlığın pozulmasıdır.

Uşaqlarda piylənmə diaqnozu böyüklərdən fərqli olaraq yaş və cinsiyyət faktorlarının nəzərə alındığı persentil əyriləri ilə dəyərləndirilir. Bu zaman boy və çəki nəzərə alınmaqla bədən kütlə indeksi hesablanır. 95 persentildən yuxarı olan uşaqlar piylənmə qrupuna aid edirlər. Bu genetik, ətraf mühit faktorları, hormonal pozğunluqlar, metabolik xəstəliklər, ghrəlin-leptin tarazlığının pozğunluğu və bir sıra bu kimi səbəblərlə əlaqəlidir. Aparılan araşdırmalara görə yağ toxumasından qana bəzi zərərli molekullar ifraz olunur və qan-damar sistemi-nə, hormonal balansə və metabolizmə təsir edərək müxtəlif xəstəliklərə səbəb olur. Bura qlükozaya qarşı tolerantlığın pozulması, II tip diabet, hipertenziya, ürək xəstəlikləri və sairə aiddir. Artıq orta və yuxarı yaşlarda gördüyümüz xəstəliklərə uşaqlıqda da sıx rast gəlinir. Buna görə bir çox ölkələrdə heç bir risk faktoru olmayan uşaqlarda dislipidemiya görə skrining proqramı istifadə edilir. Birinci skrining pubertat dövründə (9-16 yaş), ikinci skrining pubertat və postpubertat (17-21 yaş) dövründə aparılmalıdır".

Qanvermə xərcəng riskinin azalmasına kömək edir

Qanvermənin insan sağlamlığına bir sıra faydaları var. AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verir ki, qanvermənin sağlamlığa faydalarından biri hemoxromatoz riskini azaltmasıdır. Bağırsaqlardan dəmirin çox miqdarda sorulması və həyati vacib orqanlarda toplanması hemoxromatoz adlandırılır. Bu, irsi, alkoqolizm, anemiya və ya digər səbəblərdən ola bilər. Daimi qanvermə dəmir yükünü azaltmağa kömək edə bilər. Lakin donorun standart qanvermə uyğunluq meyarlarına cavab verdiyinə əmin olmaq mütləqdir. Qanvermənin daha bir faydası antixərçəng təsiri göstərməsidir. Belə ki, qanvermə xərcəng riskinin azalmasına da kömək edir. Qan verərək, bədənin dəmir depoları sağlam səviyyədə saxlanılır. Bədəndə dəmir səviyyəsinin azalması isə aşağı xərcəng riski ilə əlaqələndirilir.

Sağlam ürək və qaraciyərə də qanvermə vasitəsilə sahib olmaq olar. Qanvermə ürək və qaraciyər xəstəliklərinin bədəndə dəmir yüklənməsinin səbəb olduğu risklərin azaldılmasında faydalıdır. Dəmirlə zəngin pəhriz orqanizmdə dəmir səviyyəsini artırır, həddindən artıq miqdarı isə ürək, qaraciyər və pankreasda depolanır. Bu da serroz, qaraciyər çatışmazlığı, pankreasın zədələnməsi və aritmiya kimi xəstəliklərin yaranma riskini artırır. Qanvermə dəmir səviyyəsinin saxlanmasına kömək edir və müxtəlif xəstəliklərin yaranma riskini azaldır.

Qanvermə vasitəsilə çəki itirmək də mümkündür. Daimi qanvermə donorların çəkilerini azaldır. Bu, həddindən artıq çəkili insanlara, ürək-damar xəstəlikləri və digər sağlamlıq riskə atan xəstəlikləri olanlar üçün çox faydalıdır. Lakin eyni zamanda tez-tez qan vermək düzgün deyil hansısa bir sağlamlıq probleminə qəçinməyə üçün qan bağışladıqdan əvvəl həkimə müraciət etmək mütləqdir. Qanvermə həm də yeni qan hüceyrələri əmələ gətirir. Qan bağışladıqdan sonra, orqanizm qan itkisini kompensasiya etmək üçün çalışır ki, bu da yeni qan hüceyrələrinin istehsalını stimullaşdırır və nəticədə orqanizmin sağlamlığını təmin edir.

ELAN

"İlin 4 fəslə" MMC-nin Nizamnaməsi itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

4 noyabr

Qurban Qurbanov: "Futbolumuzun inkişafı naminə əlimdən gələni etməyə çalışacağam"

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövşən Abdullayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunan Qurban Qurbanov birgə brifinq keçiriblər. AZƏRTAC xəbər verir ki, brifinqdə AFFA-nın İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlardan danışan Rövşən Abdullayev deyib: "İclasda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə yekdilliklə Qurban Qurbanov seçilib. Qurbanı təbrik edirəm və bu məsuliyyətli vəzifədə ona uğurlar arzulayıram". O, milli komandanın baş məşqçisi ilə 6 illik müqavilə imzalanacağını vurğulayaraq, baş məşqçinin "Qarabağ" klubundakı vəzifəsini də davam etdirəcəyini diqqətə çatdırıb.



Məsul vəzifəyə təyinatı ilə əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildiren Qurban Qurbanov deyib: "Hər bir futbolçunun arzusu milli komandada oynamaq, baş məşqçinin istəyi isə milliyyət rəhbərlik etməkdir. Bilirəm ki, bu, çox məsuliyyətli vəzifədir. Bütün azarkeşlərin gözü millidir. Özüm də oyunlarda azarkeş kimi iştirak etmişəm. Onların fikir və düşüncələrini yaxından eşitmişəm. Azarkeşlər daha yaxşı nəticə istəyirlər. Əlbəttə, bu, mənim üçün böyük məsuliyyətdir. Çalışacağım ki, AFFA və futbolsevərlərlə birgə daha uğurlu nəticələr əldə edək. Bu, bir günün, ayın, ilin işi deyil. Klublarımız daha çox olacaq. Uzunmüddətli proqram qəbul ediləcək. Yavaş-yavaş, pillə-pillə irəliləməliyik ki, milli komanda daha da peşəkaraşsın, daha çox uğur əldə etsin. Bir azərbaycanlı kimi bu işin öhdəsindən gəlməyə, futbolumuzun inkişafı naminə əlimdən gələni etməyə çalışacağam".

Yeni vəzifədə işin və məsuliyyətin xeyli artdığını diqqətə çatdıran baş məşqçi KİV nümayəndələrinə və azarkeşlərə minnətdarlığını bildirib: "Mənə olan etimadınızı, sevginizi göstərdiniz. Düşünürəm ki, bundan sonra hamımız - media işçiləri, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri birlikdə güclü, fəal komanda formalaşdıraraq, uğurlu oyunlar keçirəcəyik". Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurban Qurbanov deyib: "Futbol elə bir oyundur ki, burada hər məsələ mərhələli şəkildə həll olur. Futbolçularımızdan əlimizdəki şansdan maksimum yararlanmağı tələb etmişəm. Hətta kiçik şansımız varsa belə, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsünüz ki, "Atletiko" klubu "Qarabağ"dan qat-qat üstün komandadır. Amma səfərdə onlarla heç-heçə etdik. Bəzən də bizdən zəif komandaya Premyer Liqada məğlub oluruq. Futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Buna hazır olmalıyıq. Millətlər Liqasında da oynamağıq. Bu, bizim üçün əlavə üstünlükdür".

Stolüstü tennisçilərimiz gənclər arasında Avropa təsnifat turnirində iştirak edəcəklər

Noyabrın 3-5-də Xorvatiyanın Split şəhərində gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, 32 oğlan və 27 qız tennisçinin qatıldığı turnirdə qalib gələn dörd idmançı 2018-ci ildə Buanes-Ayresdə keçiriləcək III Olimpiya Oyunlarına lisenziya qazanaçaq. Azərbaycanı turnirdə iki tennisçimiz təmsil edəcək. Tennisçilərimiz artıq Xorvatiyaya yola düşüblər.



Mövsümün ilk El Klassikosunun

vaxtı müəyyənləşib



Mövsümün ilk El Klassikosunun vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" görüşü dekabrın 23-də oynanılacaq. "Santyaqo Bernabeu"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək. Qeyd edək ki, 10 turdan sonra "Barselona" 28 xalla çempionatın lideridir. "Real" isə əzəli rəqibindən 8 xal geri qalmaqla turnir cədvəlində üçüncüdür.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500